

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 222 (5453) 5 dekabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində "BAKU AGROPARK"da görülən işlərlə tanış olub



Prezident İlham Əliyev Avropa
İttifaqının nümayəndə
heyətini qəbul edib



4

Heydər Əliyev Mərkəzi "Heydər
Əliyev və Azərbaycan
iqtisadiyyatının inkişaf
strategiyası" mövzusunda
elmi-praktik
seminar keçirib



8

Ziyafət Əsgərov: "Azərbaycanın
işğal olunmuş ərazilərində
ermənilər narkotrafik vasitəsilə
qazanc əldə
edirlər"



6

Tehranda İran və
Azərbaycanın sərhəd
komandanlarının 10-cu iclası
keçirilib



6

Azərbaycanın turizm
imkanları beynəlxalq
təşkilatlar tərəfindən
qiymətləndirilir



11

Misirli jurnalist: Azərbaycanın
dini tolerantlıq nümunəsi
yayılmalıdır



4

6

Yəşar Aydəmirov:
Ermənistan ordusunun
keçirdiyi təlimlər bu
ölkə xalqını aldatmaq
üçündür



7

Musa Quliyev: "Tütün
istehlakının
məhdudlaşması sosial
sifarişdən doğan məsələ
kimi qəbul edilməlidir"



16

Ancelotti İtaliya
millisindən imtina etdi



Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”da görülmə işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülmə işlərlə tanış olub. AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlətimizin başçısına Aqropark barədə məlumat verdilər.

Bildirildi ki, “BAKU AGROPARK” MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır. İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24,7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq.

Qeyd edək ki, hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə



olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz məhsulları yığılıb. İstehsal olunan məhsullar əsasən ixrac edilir. Görülmə işlərin nəticəsidir ki, bu ilin 10 ayı ərzində tərəvəz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz artıb. Bu artım 259,7 min ton və ya 184,2 milyon dollar təşkil edib. Son illərdə regionlarda və Bakı şəhərinin qəsəbələrində 312 hektar sahədə ümumi dəyəri 400 milyon manat olan 58 müasir istixana kompleksinin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 milyon manat güzəştli kredit verilib.

Diqqətə çatdırıldı ki, “BAKU AGROPARK”ın birinci mərhələsində 10 hektar sahədə illik istehsal

gücü 3,3 min ton pomidor məhsulu olan istixana kompleksi yaradılıb. Birinci mərhələdə layihə üzrə infrastrukturun yaradılmasına 21,7 milyon manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə bu mərhələ üzrə 10 milyon manat güzəştli kredit ayrılıb.

Dördüncü nəslə aid istixana kompleksi Niderland texnologiyasından istifadə olunmaqla qurulub. Kompleksin texniki zonasında su, gübrə çənləri qoyulub, qazxana və sutəmizləmə sistemi quraşdırılıb. İstixananın suvarılmasını təmin etmək üçün 21 min kubmetr tutumu olan su hövzəsi yaradılıb. İstixanada yüksək keyfiyyət göstəricilərinə malik olan ekoloji təmiz məhsullar istehsal edilir. Daha bir üstün cəhət isə istehsal prosesinin tam avtomatlaşdırılmasıdır.

Ardı Səh. 3



Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”da görülmə işlərlə tanış olub

Əvvəli Səh. 2

Bu işə öz növbəsində yerli mütəxəssislərin intellektual və peşəkarlıq səviyyəsinin artırılması, bu sahədə yüksək ixtisaslı kadrların formalaşmasını şərtləndirir. Kompleksin idarə olunmasında və yerli kadrların yetişdirilməsində Avropa mütəxəssislərinin xidmətindən istifadə olunur. Burada yüksək əmək təhlükəsizliyinə və gigiyenik-sanitar normalara riayət olunur, işçilərin işə gətirilməsi, aparılması və nahar yeməyinin verilməsi təmin edilir. İstehsal olunan məhsullar “Tomat.az” brendi ilə əsasən ixrac edilir.

Bu müəssisənin yaradılması ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın ixrac yönümlü məhsullarının sayının və çeşidinin artırılmasında da rol oynayır. Belə layihələrin icrası həm də əhalinin məşğullu-



təşəkkür edirik. Burada əməyi keçən hər bir insana, Səməd bəyə minnətdarlığımızı bildiririk. Allah sizlərdən razı olsun.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm, gözəl müəssisə açılır, müasir standartlara cavab verir. Burada 10 hektarda gözəl park salınıb. İş şəraiti də, məhsuldarlıq da yaxşıdır. Ən son texnologiyalardır. Ölkəmizin iqtisadi potensialını artıran müəssisədir. Burada ixrac yönümlü məhsullar istehsal olunur. Bu da bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün çox vacibdir. İndiki şəraitdə biz bu məsələyə xüsusi diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Mənə verilən məlumata görə, ölkəmizdə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Orada yetişdiriləcək məhsulun, demək olar ki, hamısı xaricə ixrac olunacaq. İndi biz özümüzü tərəvəzlə təmin etmişik və ölkəmizə ən çox gəlir gətirən sahə məhz pomidorla bağlıdır. Bu



ğunun təmin edilməsi baxımından əhəmiyyətlidir. Hazırda kompleksdə 140 nəfər işlə təmin olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin sayı da artacaq.

Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.

Prezident İlham Əliyev: Salam, necəsiniz?

Aqronom Validə Məlikova: Sağ olun, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Burada iş şəraiti yaxşıdır, necə işləyirsiniz?

Validə Məlikova: İş şəraitimiz çox yaxşıdır. Bizim üçün belə bir şərait yaratdığınıza görə öz adımdan, yoldaşlarımız adından Sizə çox

Aqroteknik Zərifə Behbudova: Xoş gəlmisiniz. Bizə bu şəraiti yaratdığınıza görə öz adımdan, yoldaşlarımız adından Sizə çox



ilın 10 ayında pomidor ixracından ölkəyə 130 milyon dollar pul gəlib. İndi təsəvvür edin, əgər biz növbəti mərhələdə 400 hektarda yeni istixana komplekslərini istifadəyə versək, - bu da təbii ki olacaq, - bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq. Bu, yeni iş yerləri deməkdir, burada təqribən 200-ə yaxın vətəndaş işlə təmin olunub. Bura qadınlar üçün də iş yeridir. Bu da çox önəmlidir. Görürəm ki, burada işləyənlərin əksəriyyəti qadınlardır, iş şəraiti yaxşıdır.

Validə Məlikova: Bəli, iş şəraitimiz çox yaxşıdır. Çox yaxşı əməkhaqqı ilə təmin olunmuşuq. Biz də çalışırıq ki, ekoloji təmiz məhsul istehsal edək. Bizdə tam ekoloji təmiz məhsul istehsal olunur. Biz kimyəvi maddələrdən istifadə etmirik.

X X X

Sonda xatirə şəklində çəkdirildi.

Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Bakıya ilk dəfədir gəldiyini və burada şahidi olduğu inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən Toivo Klaar Azərbaycan ilə daha yaxından tanış olmaqda maraqlı olduğunu vurğuladı.

Dövlətimizin başçısı Toivo Klaarin Azərbaycana, o cümlədən ölkəmizin regionlarına gələcəkdə də tez-tez səfərlər edəcəyinə ümid-

var olduğunu bildirdi və ona fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.



Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Məcələsinə dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 881-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Maha Vaçiralonqkorna təbrik məktubu göndərüb. Təbrikdə deyilir: "Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbədən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Misirin aparıcı media nümayəndələrindən biri, "Əl-Şuruq" qəzetinin baş redaktoru, yazıçı-publist İmadəddin Hüseyn Azərbaycandakı dini tolerantlıq, xüsusilə sünnilərin və şiələrin birlikdə vəhdət namazı qılmaları barədə məqalə yazıb. AZƏRTAC xəbər verir ki, "Əl-Şuruq" qəzetində dərc olunan məqalədə müəllif Azərbaycan nümunəsinin yayılmasının önəmini vurğulayıb.

İmadəddin Hüseyn yazır ki, Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Heydər məscidi Cənubi Qafqazın ən böyük məscidir. Məsciddə 95 metr hündürlüyündə 4 minarənin inşa edildiyi, 55 metr hündürlüyündə baş günbəzin, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəzin olduğu diqqətə çatdırılır. Bildirilir ki, 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin açılışını etdiyi bu məsciddə eyni vaxtda yeddi min insan namaz qıla bilər.

Müəllif yazır: "Keçən cümə axşamı yeddi jurnalistdən ibarət Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydinin müşayiəti ilə bu məsciddə oldu. Mənim diqqətimi yalnız məscidin möhtəşəmliyi, müasir memarlıq üslubu deyil, burada sünnilərin və şiələrin birgə vəhdət namaz qılmaları oldu.

Mən həmin gün cümə namazını Bakıdakı Göy məsciddə qılmışdım. Bu məscid sünnilər üçün nəzərdə tutulsa da, orada şiələrin də ibadətinə mane olmurlar. Məscidin imamı cümə xütbəsini Azərbaycan



dilində, Quran ayələrini isə ərəb dilində oxuyurdu. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyevin dediyinə görə, buradakı xütbələrdə bir çox mövzulara toxunulur, məsələn sosial şəbəkələrin faydaları və mənfi cəhətləri.

Mən Azərbaycanda olduğu kimi, şiələrlə sünnilərin birgə namaz qıldıkları başqa bir ölkə tanımıram. Ümumilikdə, Azərbaycanda ölkə əhalisinin 90 faizindən çoxunu müsəlmanlar təşkil edir. Ölkədə xristianlar, yəhudilər və başqa dinlərin nümayəndələri də yaşayırlar.

Misirli jurnalist: Azərbaycanın dini tolerantlıq nümunəsi yayılmalıdır

Ərəb ölkələrində uzun müddət işləmiş və ərəb dilində səlis danışan bir azərbaycanlı diplomatdan soruşdum: Siz mürəkkəb məzhəb qarşıdurmalarının baş verdiyi bölgələrin yaxınlığında yerləşməklə məzhəblər arasında bu cür qarşılıqlı anlaşmanı necə həyata keçirə bildiniz? O, mənə belə cavab verdi ki, xalqımız insanları məzhəb mənsubiyyətinə görə bölmür. Mən şəxsən bir neçə il bundan qabaq atamdan sünni və ya şiə olduğu-

muzu soruşmuşam. O, mənə dedi ki, baban sünni, nənən isə şiə idi. Amma əsas odur ki, biz hamımız azərbaycanlıyıq. Həmçinin Azərbaycandakı ictimai, iqtisadi inkişaf və iş imkanlarının mövcudluğu məzhəb qarşıdurmalarının baş qarışdırmasını lüzumsuz edir.

Azərbaycanda sünnilər və şiələr tolerantlıq və həmrəyliklə bir-birinə bağlıdırlar". Sonda müəllif Azərbaycanın bu nümunəsinin yayılmasının zəruriliyini vurğulayıb.

Dövlət Mükafatları Komissiyası 2018-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulunu elan edib

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2018-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edib. Komissiyadan AZƏRTAC-a verilən məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2018-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir. Komissiyanın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68. Azərbaycan Respublikasının Nazirlər Kabineti.

Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək

Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işə başlayacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər. İclasın Azərbaycan tərəfdən həmsədr müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən həmsədr isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi, general-leytenant Yavuz Türkgencidir. Hərbi dialoq çərçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq. Qeyd edək ki, sonuncu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabr ayında Ankarada keçirilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Cəlilabadda fəaliyyətini genişləndirir

Heydər Əliyev Fondunun və Fondun təsis etdiyi “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri dekabrın 4-də Cəlilabad rayonunda bir sıra görüşlər keçiriblər. AZƏRTAC xəbər verir ki, Fondun nümayəndələri əvvəlcə Cəlilabad rayonunda əlillər üçün tikilmiş yaşayış binasında olublar. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov əlillər üçün inşa olunmuş yaşayış binasının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə əsaslı təmirinə başlanıldığını bildirib və binanın qısa bir zaman da istifadəyə veriləcəyini deyib.

Daha sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilib. Anar Ələkbərov Heydər Əliyev Fondunun hər zaman gənclərə müxtəlif layihələr çərçivəsində dəstək verdiyini qeyd edib. O, Fondun “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyəti və qurumun həyata keçirdiyi layihələrdə gənclərin rolu barədə danışib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan RİİB-in əsas məqsədi ölkəmi-



zin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Regionlarda ictimai nəzarəti həyata keçirmək, müraciətlərin baxılmasında şəffaflıq və obyektivliyi təmin etmək, əhalinin müxtəlif sahələrdəki problemlərini araşdırmaq, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq və dialoq şəraitində həllinə nail olmaq da qarşıya qoyulan vəzifələr sırasındadır.

Görüşdə iştirak edən gənclər Cəlilabadda Muğam Mərkəzinin və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Gənclər Mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər. Anar Ələkbərov Heydər Əliyev Fondunun dəstəyi ilə muğam müsabiqələrinin təşkil edildiyini bildirərək istedadlı gəncləri həm bu layihə, həm də rəssamlıq, heykəltəraşlıq və incəsənətin digər növləri üzrə layihələrdə fəal iştirak etməyə, gəncləri maraqlı və region üçün vacib olan ideyalar ətrafında birləşməyə çağırıb.

Qeyd edək ki, əhali ilə daha sıx ünsiyyətdə olmaq məqsədi ilə “Regional İnkişaf” İctimai Birliyinin regional nümayəndəlikləri yaradılıb. Hazırda RİİB-in Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Aran 1, Aran 2, Şəki-Zaqatala, Gəncə-Qazax və Yuxarı Qarabağ regionlarında nümayəndəlikləri fəaliyyət göstərir. Cəlilabad rayonu Lənkəran regional nümayəndəliyə daxildir. Nümayəndələr Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir.

Anar Ələkbərov RİİB-in fəaliyyətində yaxından iştirak edən könüllü gənclərin rolunu xüsusi qeyd edib. “Könüllülərin idman tədbirlərində, marafonlarda, xeyriyyə aksiyalarında, ekologiya üzrə və digər sahələrdə layihələrdə yaxından iştirakı təqdirəlayiqdir. Könüllülərin bir sıra təşəbbüslərə qoşulması artıq müsbət nəticələr verməkdədir”, - deyərək Anar Ələkbərov qeyd edib.

“Regional İnkişaf” İctimai Birliyini Heydər Əliyev Fondunun uğurlu layihələrindən biri olduğunu deyən görüş iştirakçıları gənclərin təşkilat ətrafında könüllü kimi birləşməyə böyük həvəs göstərdiklərini bildiriblər.

Daha sonra Fond nümayəndələri Cəlilabad Heydər Əliyev Mərkəzində fiziki imkan-

ları məhdud və istedadlı uşaqların əl işləri ilə tanış olub. İstedadlı yeniyetmələrin çıxışlarına baxış keçirilib, onlara Fond adından hədiyyələr təqdim edilib. Fondun layihələrinin ayrı-ayrı sahələrdə istedadların üzə çıxarılmasına şərait yaratdığı və onlara daim dəstək göstərilməsinin vacibliyi qeyd olunub.

Heydər Əliyev Fondunun nümayəndələri Cəlilabad Olimpiya İdman Kompleksində də olublar. Qeyd edək ki, Fond tərəfindən rayon Olimpiya İdman Kompleksinə idman qurğuları və avadanlıqların hədiyyə edilməsi və zalda quraşdırılması da uşaq və yeniyetmələrdə idmana olan marağın artırılmasına, onların sağlam ruhda böyüməsi və gələcəkdə peşəkar idmançı kimi yetişmələrinə öz töhfəsini verəcək. İdmançılarla görüşdə çıxış edən kiyokuşin karate idman növü üzrə 4 dəfə Avropa və 1 dəfə dünya çempionu Səlahət Həsənov Azərbaycan dövlətinin idmana böyük diqqət və qayğı göstərdiyini, bunun nəticəsində də idmançılarımızın nailiyyətlərinin ildən-ilə artdığını bildirib. “Bizim uğurlarımız bununla bitmir, biz bundan son-

yata keçirir. Anar Ələkbərov qeyd edib ki, iki ildir Fondun təşəbbüsü ilə Bakıda marafon keçirilir. Bununla yanaşı, bu il Gəncədə də marafon təşkil olunub və uğurlu keçib. Marafonlara həm ölkə daxilində, həm də xarici ölkələrdə marağın çox olduğunu qeyd edən Anar Ələkbərov iştirakçıların sayının ilbəil artdığını qeyd edib.

Fondun icraçı direktoru bildirib ki, idmançılara dövlət qayğısı ilə yanaşı, idman komplekslərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər həyata keçirilir. Fond tərəfindən Cəlilabad İdman Kompleksinə idman qurğuları və avadanlıqlarının hədiyyə edilməsi və zalda quraşdırılması da uşaq və yeniyetmələrdə idmana olan marağın artırılmasına, onların sağlam ruhda böyüməsi və gələcəkdə peşəkar idmançı kimi yetişmələrinə öz töhfəsini verəcək. İdmançılarla görüşdə çıxış edən kiyokuşin karate idman növü üzrə 4 dəfə Avropa və 1 dəfə dünya çempionu Səlahət Həsənov Azərbaycan dövlətinin idmana böyük diqqət və qayğı göstərdiyini, bunun nəticəsində də idmançılarımızın nailiyyətlərinin ildən-ilə artdığını bildirib. “Bizim uğurlarımız bununla bitmir, biz bundan son-



Fondun uşaq və yeniyetmələrdə idmana maraqla aşılamaq, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində müxtəlif layihələr hə-

ra da Azərbaycanın bayrağını müxtəlif idman yarışlarında yüksəklərə dağalandıracağıq”, - deyərək idmançılar bildiriblər.

5 dekabr 2017-ci il

Novruz Məmmədov BMT-ni tənqid edib

“Beynəlxalq aləmdə gedən prosesləri izlədikdə, təəssüflər olsun, belə qənaətə, nəticəyə gəlmək olur ki, başda BMT olmaqla beynəlxalq təşkilatlar, ittifaqlar və planetin aparıcı ölkələri, liderlər hadisələrin, proseslərin qarşısını almaq, onları qabaqlamaq əvəzinə onların arxasınca sürünürlər”. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb. “İntellekt və inkişafın indiki səviyyədə olduğunu nəzərə aldığımız zaman belə vəziyyət müasir beynəlxalq münasibətlərin böyük və təhlükəli problemdir. Beynəlxalq birliyin iqlim dəyişikliyi probleminə münasibəti də bu xarakterlidir”, - deyə o bildirib.



Ziyafət Əsgərov: “Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər”



Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Moskvada keçirilən “Parlamentarilər narkotiklərə qarşı” beynəlxalq konfransda iştirak edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov qeyd edib ki, narkotik vasitələrdən istifadə problemi dünyanı narahat edən global məsələlərdən biridir. Beynəlxalq səviyyədə bu bəla ilə mübarizə sahəsində xeyli konvensiyalar, sənədlər qəbul edilib. Dövlətlər bu konvensiyalara qoşulub və öz milli qanunvericiliklərində qanunlar, normativ-hüquqi sənədlər qəbul ediblər. Lakin bu qanunların işləməsi, onlara nəzarət mexanizmi olduqca ciddi məsələdir. Çox təəssüf ki, bəzi dövlətlərin sözü ilə əməli uyğun gəlmir. Məsələn, çıxışlarda qeyd olundu ki, Əfqanıstanda 400-dən çox narkotik maddə yetişdirən laboratoriya var. Həmin laboratoriyaların mövcudluğundan hamı, o cümlədən orada qoşunları olan Qərb dövlətləri də xəbərdardır. Bəzi dövlətlər bu bəla ilə mübarizəyə ciddi, səmimi yanaşır, digər dövlətlər narkotrafikdən istifadə edib qazanc əldə edirlər.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi təkcə hüquqi deyil, həm də sosial, psixoloji və tibbi problemdir. Konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçıların çıxışlarından bu sahədə vəziyyətin çox faciəvi olduğu bir daha üzə çıxdı. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisinin tonlarla ölçüldüyünü vurğulayan Ziyafət Əsgərov bildirib ki, statistikaya görə, dünya əhalisinin yarısından çoxu azı bir dəfə narkotik maddədən istifadə edib. Narkotrafik terrorizmlə də sıx bağlı olan məsələdir. Terrorizmin maliyyə mənbələrindən biri də narkotik vasitələrin satışından əldə edilən pullardır. Digər tərəfdən, yoxsulluq, işsizlik problemləri də aradan qaldırılmasa, bu məsələ həllini tapmayacaq. Əlbəttə, yaxın 20-30 ildə bu bəlanın kökünü kəsmək mümkün deyil. Ancaq dövlətlər məsələyə səmimi yanaşsalar, problemin qarşısını müəyyən qədər almaq olar. Bu, həm də gələcək nəslin sağlamlığı deməkdir. Bu problemin həlli yalnız dünya dövlətlərinin birliyi sayəsində mümkündür.

Yaşar Aydəmirov: Ermənistan ordusunun keçirdiyi təlimlər bu ölkə xalqını aldatmaq üçündür

Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə qondarma Artsaxla “birgə” keçirdiyi təlimlər sadəcə öz xalqını aldatmaq üçündür. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “Dağlıq Qarabağ respublikası” ilə “birgə” keçirdiyi təlimlərə münasibət bildiren hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AZƏRTAC-a bildirib ki, ermənilər həmişə olduğu kimi, yenə də qanunsuz hərəkət edirlər.

Y.Aydəmirov deyib: “Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisində necə təlim keçirə bilər? Bu ordunun Azərbaycan ərazisində nə işi var? Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən qondarma “Dağlıq Qarabağ ordusu” qanunsuzdur. Beş-altı tankı kor-koranə orabura hərəkət etdirməklə, 1-2 taboru yerindən tərpətməklə “irimiqyaslı təlim” keçirmək olmaz. Buna hər bir hərbiçi də, vətəndaş da baxanda bilir ki, orada irimiqyaslı təlimlərdən söhbət gedə bilməz. Sadəcə istəyirlər ki, bizim hərbiçilər yenə onlara reaksiya versinlər. Amma bu elə bir irimiqyaslı təlim deyil ki, ona reaksiya verək. Bu, yalnız öz xalqını aldatmaq üçün ermənilərin növbəti şousudur. Onlar öz ordularında korrupsiyanı bir az da inkişaf etdirmək, vəsait silmək üçün belə güllünc təlim təşkil ediblər”.

“Təlimlərdə” iriçaplı pulemyotlardan, top, artilleriya, raket sistemlərindən, zirehli texnikalardan, özuyeriyan artilleriya sistemlərindən istifadə edilmədiyini, atışların aparılmadığını xüsusi vurğulayan hərbi ekspert bildirib: “Bütün bunlar xeyli vəsait tələb edir. Bunlarsız irimiqyaslı təlim keçirmək olmaz. Bu, sadəcə gözə küllüfündür. Bunların hamısı cəfəngiyyatdır, kiçik məşqdır. Ona görə də ermənilər bunu şişirtməyə cəhd edirlər. Döyüş texnikasının, təlimə cəlb olunan şəxsi heyətin sayı göstərir ki, bu, irimiqyaslı təlim deyil. Çünki onlarda nə o qədər vəsait, nə şəxsi heyət, nə də texnika var. Texnikanın da istifadə edilməsi üçün Ermənistan ordusunda maddi-texniki təminat məsələlərində də ciddi problemlər mövcuddur” - deyə Y.Aydəmirov qeyd edib.



Tehranda İran və Azərbaycanın sərhəd komandanlarının 10-cu iclası keçirilib

Tehranda İran və Azərbaycanın sərhəd komandanlarının 10-cu iclası keçirilib. İclasda sərhəd məsələləri üzər müxtəlif sahələrdə müştərək əməkdaşlıq məsələləri müzakirə edilib. İclasda çıxış edən İran Sərhəd Qoşunlarının komandanı Qasim Rezayi iki ölkənin sərhədlərindən qeyri-qanunu keçidin baş vermədiyini deyib. O bildirib ki, iki ölkə sərhədçilərinin əməkdaşlığı nəticəsində qaçaqmalçılıq halları baş vermir. Hazırda İran-Azərbaycan sərhədində problem yaşanmır.



Nəzərə çatdırılıb ki, İranın ilə Azərbaycan 759 kilometr quru sərhəddə malikdir və bu amil ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsini tələb edir. Q. Rezayinin sözlərinə görə, ötən 10 il ərzində müxtəlif vaxtlarda iki ölkənin sərhədçiləri arasında on iclas keçirilib. Ötən il iki ölkənin sərhəd komandirlərinin Bakıda keçirilən iclasında bir sıra sənədlər imzalanıb. Həmin sənədlərin bir qismi icra olunub.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev iki ölkə arasında əlaqələrin və sərhədlərdə təhlükəsizlik təminatının yüksək səviyyədə olduğunu qeyd edib. O deyib ki, prezidentlər İlham Əliyev və Həsən Ruhani arasındakı səmimi görüşlər ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradıb. E.Quliyev hər iki ölkənin sərhəd xidməti rəhbərlərinin Naxçıvanda, Parsabadda, Bakıda keçirilən görüşlərin nəticəsi olaraq, vətəndaşların sərhəddən keçməsinə rahatlığın təmin olunduğunu qeyd edib. Nəzərə çatdırıb ki, Azərbaycan-İran sərhədində heç bir problem yoxdur. 2017-ci ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə səmənşinlərin və tranzit keçidin həcmi 30 faiz artıb. Bu artım iki ölkənin qarşılıqlı əməkdaşlığı nəticəsində baş verib. E. Quliyev bildirib ki, Azərbaycan və İran vətəndaşlarının qarşılıqlı səfərləri də artıb. Ötən illə müqayisədə keçid məntəqələrindən daxil olan şikayətlərinin sayı azalıb. Tədbirdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb. İclasda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.(AZƏRTAC)

Penitensiar Xidmətin Baş İdarəsində müşavirə keçirilib

Dekabrın 4-də Penitensiar Xidmətin (PX) Baş İdarəsində cəzaçək-mə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, habelə qeydiyyat şöbələri rəislərinin iştirakı ilə müşavirə keçirilib.



Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsidən AZƏRTAC-a bildiriblər ki, xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın sistemli və genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsində yeni mərhələnin əsasını qoyduğunu qeyd edib. Vurğulanıb ki, Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası məqsədilə çoxsaylı humanist tədbirlər həyata keçirilib, o cümlədən oktyabrın 20-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun qəbul olunub. Diqqətə çatdırılıb ki, ədliyyə naziri Fikrət Məmmədov noyabrın 21-də cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər haqqında Qanunun icrasının təşkili barədə konkret göstərişləri özündə əks etdirən əmr imzalayıb.

“Əmrə Cinayət Məcəlləsinə 300-dək mühüm dəyişiklik edildiyi, bir sıra əməllərin dekriminalaşdırılması, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 160-dək maddənin sanksiyasına alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növünün daxil edilməsi, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi əksini tapıb. Qanunun penitensiar müəssisələr tərəfindən dürrüst və müntəzəm icrasının, habelə zəruri metodiki köməliyin göstərilməsi işinin təşkili məqsədilə Penitensiar Xidmət üzrə işçi qrupunun yaradılmasına dair göstəriş verilib”, - deyə Hüseyn Əlixanov qeyd edib. Qanunun vaxtında və düzgün icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi üzrə verilmiş əmrin icrasının təşkili ilə bağlı Xidmətin məsul əməkdaşlarından ibarət işçi qrupunun yaradılması barədə Xidmət rəhbərliyi tərəfindən əmrin imzalandığı bildirilib və işçi qrupunun tərkibi elan olunub.

İşçi qrupuna Qanun tətbiqi ediləcək məhkumların dairəsinin müəyyən olunması, Qanunun təsir dairəsinə düşən məhkumların hökmlərinin ətraflı öyrənilməsi, məhkəmələrə sənədlərin təqdim edilməsi, Qanunun tətbiqi ilə bağlı məhkumların və onların qanuni nümayəndələrinin müraciətlərinə diqqətlə baxılması, ətraflı cavabların verilməsi və digər zəruri təşkilati tədbirlərin həyata keçirilməsi kimi mühüm tapşırıqlar verilib.

Sonra “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni Qanuna uyğun maddələrin müəyyənləşdirilməsi, dəyişikliklərin humanist mahiyyəti və əhəmiyyəti barədə izahlar verilib. Bununla yanaşı, məhkumların şəxsi işlərinin və aidiyyəti təqdimatların məhkəmələrə müvafiq müddət ardıcılığına riayət olunmaqla mərhələlərlə göndərilməsi tövsiyə olunub. Habelə Qanunun təsir dairəsinə düşən məhkumların hüquqlarının pozulması hallarının yolverilməz olduğu xüsusilə vurğulanıb.

Penitensiar Xidmətin qeydiyyat idarəsinin rəisi, ədliyyə polkovniki Rəhim Şeyxəliyev çıxış edərək hesabatların gecikdirilmədən vaxtında təqdim olunmasının zəruriliyini bildirib. Müşavirədə tabe qurumların əməkdaşlarının məsələ ilə bağlı maraq doğuran sualları cavablandırılıb.

Tədbirin sonunda ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun Qanunun icrasına məsuliyyətlə yanaşmaq, müəssisə rəisləri rəhbər olmaqla azı üç nəfərdən ibarət komissiyalar yaratmaq, hər hansı sui-istifadə və hüquq pozuntusu hallarına yol verməmək barədə tələbləri müşavirə iştirakçılarına diqqətlə çatdırılıb. Eyni zamanda, şəxsi işlərin məhkəməyə göndərilməsi barədə təqdimat nümunələri və müvafiq əmrlərin surətləri müəssisə rəislərinə təqdim olunub.



“Bakutel-2017”də 20 ölkədən 192 şirkət iştirak edəcək

“Bakutel-2017” sərgisində 20 ölkədən 192 şirkət iştirak edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 4-də sərgi ilə bağlı keçirilən mətbuat konfransında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmira Vəlizadə məlumat verib. O bildirib ki, dekabrın 5-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekomunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) sərgi və konfransı işə başlayacaq və bununla da “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcək. “Bakutel 2017” sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekomunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPRO-MO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Məlumat verilib ki, iştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil və rabitə operatorları, internet provayderləri, sistem integratorları, tanınmış brendlərin distribüterləri, eləcə də teleradio yayım şirkətləri yer alacaq. Sərginin ekspozisiyası çərçivəsində yeni nəsil IT üzrə həll variantları, milli genişzolaqlı internet, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edəcək. Sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında “BMC Software”, “Hikvision”, “Qmatic”, “Nexus Telecom” və digər yerli şirkətlər var.

Qeyd edilib ki, “Bakutel 2017” sərgisində Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr təmsil olunacaq. Bu ölkələrin tədbirdə iştirakı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılır. Bu il dünyanın 10 ölkəsi - Rusiya, BƏƏ, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər.

Diqqətə çatdırılıb ki, sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunacaq. Sərginin işgüzar proqramı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASIM) layihəsi üzrə yüksək səviyyəli görüş, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı, “E-Hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi” seminarı, “EU4 Digital: İKT innovasiya şəbəkəsi” üzrə II seminarı, “V Regional İnternet İdarəçilik Forumu”, “Asiya-Sakit okean İnformasiya Magistralı və Trans-Avrasiya Super İnformasiya Magistralı təşəbbüsünün təbiiqini sürətləndirilməsi” seminarı keçiriləcək.

Həmçinin “Bakutel-2017” sərgisinin təşkilatçıları tərəfindən planlaşdırılmış işgüzar proqram çərçivəsində “Birləşmiş dünyada yeni imkanlar” mövzusunda İKT konfransı keçiriləcək. Konfrans çərçivəsində çıxışlar və sərgidə iştirak edən aparıcı şirkətlərin, o cümlədən “Agile”, “Comfort International”, “Elcore Group”, “Microsoft Azerbaijan”, “Huawei”, “Bestcomp Group”, “Nokia”, “Softline”, “SMART Business” və sair şirkətlərin məhsul, xidmət və layihə təqdimatları olacaq. Sərginin birinci və ikinci günlərində “B2B” formatlı görüşlər keçiriləcək və bu görüşlər zamanı sərgi iştirakçıları və peşəkar ziyarətçilər biznes əlaqələri üçün əlavə imkanlar əldə edəcəklər. Bununla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçıların informasiya texnologiyalarının istifadə olunduğu sürpriz, müsabiqə və viktorinalar da gözləyir. Foyədə “Photobox” aparatı quraşdırılacaq və arzu edən ziyarətçilər bu aparatın köməyiylə fotoşəkil çəkdi və yerində çap olunan fotoşəkilli e-poçt ünvanına göndərər və ya sosial şəbəkələrdə paylaşa bilər. Sərgi kompleksinin ikinci zalında isə Oyun zonası yerləşir. Burada yerli “startap”lar - “Pazl xalça” və “Yüksəklik” tərəfindən hazırlanmış, eləcə də “Omarov’s Game Studio” şirkətinin təqdim etdiyi oyunlar təqdim olunacaq.

Foyədə “Caspian Event Organisers” şirkətinin daimi tərəfdaşı - “Aqil və Bilgi” şirkətinin iştirakı ilə uşaq zonası təşkil olunacaq. Böyüklərin sərgidə rahat vaxt keçirməsi üçün “Aqil və Bilgi” şirkətinin nümayəndələri uşaqları maarifləndirici oyunlar və faydalı məşğuliyyətlərlə əyləndirəcəklər. Sərgi haqqında ətraflı məlumat “www.bakutel.az” saytında yerləşdirilib.

Musa Quliyev: “Tütün istehlakının məhdudlaşması sosial sifarişdən doğan məsələ kimi qəbul edilməlidir”

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada siqaretin zəhərli tüstüsünü ciyərlərinə çəkənlərin 6 milyon nəfəri işıqlı dünyaya “əlvəda” deyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə kişilərin 35,5 faizi siqaret çəkir. Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yəni də həmin mənbələrin apardığı araşdırmalara görə, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.

Bu kədərli və məyusedici statistikanı bir azda uzatmaq olar, amma təkə elə bu faktlar, obrazlı desək, “qəm tütəyini” damağına qoyanların heç də az olmadığını göstərir. Statistika Komitəsinin hesablamalarına görə, indiki yayım sürəti ilə əsrin sonuna siqaret tüstüləndənlərin sayı 1 milyarda çatıb.

Əlbəttə, bunlar heç də kiçik rəqəmlər deyil və nəinki bu barədə həyəcan “təbii çalmağ”, hətta daha ciddi tədbirlər görməyin vaxtının çoxdan çatdığını göstərir. Ötən həftə Milli Məclisdə ölkəmizdə tütündən istifadəni məhdudlaşdıran qanun qəbul edilməsi həmin narahatlıq hissinin və uzun illər, təxminən 15 ilə yaxın müddət bu sahədə aparılan araşdırma və təhlillərin nəticəsi olaraq qəbul edilib.

Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyevin AZƏRTAC-ın müxbirinə dedikləri də bunu təsdiqləyir: “Ötən əsrin 70-ci illərindən başlayaraq dünyada tütün istehlakı və siqaret tüstüsü ilə mübarizə gedir. Dünya Səhiyyə Təşkilatı bu sahədə aparıcı mövqedədir və tütünlə mübarizə sahəsində onun qəbul etdiyi proqram var. Ölkəmiz 2005-ci ildən tütünlə mübarizə üzrə konvensiyaya qoşulub. Həmin konvensiyanı qəbul edən ölkələr öz milli qanunvericiliyini də yaratmalıdır.

Tütünlə aparılan mübarizənin səbəbi hər kəsə məlumdur, onun sağlamlığa mənfi təsir göstərdiyi hamı tərəfindən dərk edilən məsələdir. İndi bütün dünyada ekologiya çox çirklənib, hətta böyük şəhərlərdə tütündən istifadə edilməyən yerlərdə də nəfəs almaq çətinləşib, oksigenlə nəfəs almaq ciddi problemə çevrilib. Dünyanın elə şəhərləri var ki, həmin problemlər ucundan orada əleyhəqazdan istifadə etmək məcburiyyətində qalırlar.

Azərbaycanda bu sahədə mübarizə xeyli vaxt idi ki, aparılırdı. 2000-ci illərin əvvəllərindən parlamentdə həmin məsələlərin müzakirəsi aparılmağa başlanılıb, ictimai müzakirələrə çıxarılıb. Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Təhsil və Mədəniyyət nazirlikləri bu sahədə müəyyən işlər görüblər. Nəhayət, dünyanın bir sıra ölkələrinin təcrübəsi öyrəniləndən sonra həmin qanun meydana çıxıb və qanunun qəbul olunması neçə vaxtdan bəri aparılan işlərin yekununa çevrilib. Təcrübəsinə öyrəndiyimiz ölkələrdə mütəxəssislər haqlı olaraq söyləyirdilər ki, belə bir qanunun qəbulu üçün siyasi iradə lazımdır.”

Komitə sədrinin müavini söhbətinə davam edərək deyib: “Son 25-30 il ərzində bütün dünyada tütündən istifadə edilməsinə qarşı ardıcıl kampaniya həyata keçirilirdi. Əvvəlcə ABŞ, sonra Avropa, son vaxtlar isə postsovet ölkələri həmin kampaniyaya qoşulublar. Azərbaycan postsovet ölkələri arasında ilk dəfə olaraq həmin qanunu qəbul etdi.

Tütün tüstüsünün tərkibində 7 min kimyəvi maddə var və onlardan 70-i sırf kansoregen maddələrdir. Bunun nəticəsində tütündən istifadə edənlərdə ürək-damar, insult və xərçəng xəstəliklərinin yaranma riski yüksək olur. Elə buna görə də qəbul olunan qanunda tütündən istifadə edilməsinin qarşısını almaq üçün bir sıra cərimələr tətbiq ediləcək. Millət vəkili söyləyib: “Təxminən 15 il əvvəl biz bu kampaniyaya başlayanda siqaret çəkənlərin 70 faizi müxtəlif yollarla öz əməllərinə bəraət qazandırmağa çalışırdılar, indi bu rəqəm 30 faizdən çox deyil. Aparılan maarifləndirmə tədbirləri, kütləvi informasiya vasitələrinin gördüyü iş, apardığı təbliğat müsbət nəticəsini verir. Bu qanun Türkiyədə üç dəfə qəbul olunub: birinci dəfə 1998-ci ildə qəbul olunsada, işləməyib, 2008-ci ildə bir qədər sərtləşdirilərək növbəti dəfə qəbul olunub, sonra yenə də qanunun işlək mexanizmini təmin etmək üçün ona bəzi dəyişikliklər əlavə ediblər. Əslində cəmiyyətin buna hazır olması çox vacib bir məsələdir. Hər ailədə bir, ya iki nəfər siqaret çəkən varsa, siqaret çəkməyənlərin sayı ondan daha çoxdur. Ona görə də şüuru, düşüncəsi olan hər kəs ilk növbədə öz ailəsi, ətrafdakılar haqqında düşünməli və sosial məsuliyyətini dərk etməlidir”.

Qəbul edilən qanunda tətbiq ediləcək inzibati metodlar barədə danışan deputat deyib: “Qanun qüvvəyə minəndən sonra “İnzibati Xətalər Məcəlləsi”nə müəyyən dəyişikliklər ediləcək və orada həm cərimələrin məbləği, həm də ona nəzarət və icra mexanizmi dünya təcrübəsinin ən yaxşı nümunələri əsasında işlənilib hazırlanacaqdır. Dünya təcrübəsində ictimai yerlərdə siqaret çəkməyə görə tətbiq edilən cərimənin məbləği 50 avrodan yüksəkdir, təkrar olunan hallarda 100 avro və daha yüksək məbləğ təyin olunur. Hüquqi şəxslər üçün ilk dəfə qanun pozulanda 500, təkrar olunanda 5 min dollara qədər cərimə olunması, lisenziyasının alınması və hətta müəssisənin bağlanılmasına qədər cəzalar nəzərdə tutulur. Yəni ki, dünya təcrübəsinə əsasən bizim ölkəmizdə də cərimə və cəzalar müəyyənləşdiriləcəkdir.

Təəssüf ki, paytaxtda uşaq və yeniyetmələrin üz tutduğu oyun salonlarının demək olar ki, hamısında sulu qəlyan qoyulub. Bu, çox ciddi sağlamlıq məsələsidir və ona görə də qanuna sulu qəlyanların ləğv edilməsini də daxil etdik. Həmin qanunu pozanlar da siqaret çəkənlərlə eyni qaydada cərimələrlə cəzalandırılacaqlar”.

“Qəbul edilən qanun siqaret çəkənlərə qarşı diskriminasiya kimi yox, çəkməyənlərin hüquqlarını qorumaq, uşaq, yeniyetmə və gənclərin tütünsüz mühitdə böyüməsini təmin etmək məqsədi daşıyır. Bu qanunun hədəfi 30-40 il siqaret çəkən vətəndaş deyil. Bu qanunun hədəfi təzə dünyaya gələn körpə və uşaqlar, yeniyetmə və gənclər, yeni nəsildir. Ona görə də qanunda ifadə olunduğu kimi, siqaret çəkənlərin bu zərərli vərdişdən imtina etməsi və tərgitməsi üçün pulsuz xidmət və dərman xidməti göstəriləcək.

Dövlət vətəndaşların sağlam həyata qayıtması və ətrafdakıları da zəhərli tüstü vasitəsilə passiv siqaret çəkməyə məcbur edənlərini düşünərək hər cür addım atmağa hazırdır. Bununla birlikdə son vaxtlar dünyada siqaretdən imtina sağlamlıq və ekoloji məsələ olmaqla yanaşı, həm də bir mədəniyyət məsələsinə çevrilib. Başqa sözlə desək, tütün istehlakının məhdudlaşdırılması dünyanın gündəmində olan məsələdir və Milli Məclisin qəbul etdiyi qanun da cəmiyyətin sosial sifarişindən doğub,” - deyər komitə sədrinin müavini söhbətinə yekun vurub.

Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunda elmi-praktik seminar keçirib

Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində növbəti seminar dekabrın 4-də Masallı rayonunda keçirilib. AZƏRTAC xəbər verir ki, budəfəki seminar “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunda keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək 2014-cü ildən etibarən keçirilən elmi-praktik seminarlar layihəsi çərçivəsində bir sıra maraqlı müəhazirələrin oxunduğunu, ölkəmizin tanınmış ziyalıların, alimlərinin ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti haqqında danışaraq ictimaiyyəti, xüsusilə də gəncləri Ulu Öndərin xidmətləri haqqında yeni faktlarla tanış etdiklərini bildirib.

“Çox xoşdur ki, bizim bu layihə paytaxtımızdan kənarda, ilk dəfə olaraq Masallıda keçirilir. Heydər Əliyevin zəngin irsinin dərinindən öyrənilməsi, qorunub saxlanılması, tədqiqi və hərtərəfli inkişaf etdirilməsi bölgələrdə fəaliyyət göstərən hər bir Heydər Əliyev Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil etməlidir və edir”, - deyən Anar Ələkbərov qeyd edib. Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycanlılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycanın uğurla inkişaf edən ölkəyə çevrildiyini deyən Anar Ələkbərov xalqımızın milli ideya ətrafında birləşməsi, güclü milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması prosesinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiyini bildirib.

Anar Ələkbərov Heydər Əliyev irsinin tədqiqi və daha geniş auditoriyada təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılınması məqsədilə 2015-ci ildən etibarən Heydər Əliyev Mərkəzi tərəfindən müxtəlif qurumların tərkibində Heydər Əliyev məktəblərinin yaradıldığını da qeyd edib. Ötən müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev İdarəçilik Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi, Masallı rayonunda “ASAN Həyat” kompleksinin nəzdində Heydər Əliyev İncəsənət Məktəbi yaradılıb. O, bugünkü məşğələnin də canlı telekəpə vasitəsilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İda-



rəçilik Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində ümumilikdə 800-dən çox iştirakçı tərəfindən izlənildiyini deyib.

Anar Ələkbərov, həmçinin 2014-cü ildə Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ümumrespublika bilik yarışının təşkil edilməsi ilə gözəl ənənənin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gündək ardıcıl keçirilən yarışlarda iştirak edən, mövzuya maraq göstərən tələbələrin sayının ildən-ilə artması, gənclərin bu bilik müsabiqəsinə həvəs göstərməsi sevindirici haldır.

“Heydər Əliyev həm sovet dönməində, həm də müstəqillik illərində iqtisadiyyatın inkişafına böyük önəm verirdi. Ümummilli liderin fikrincə, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir və istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”, - deyən Anar Ələkbərov Heydər Əliyevin bu sahədəki xidmətləri barədə Ümummilli Liderlə uzun illər çiyin-çiyinə çalışmış iqtisadçı-alim, akademik Ziyad Səmədzadənin müəhazirəsinin əhəmiyyətli olacağını bildirib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə müəhazirəsində Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açıb. Bildirib ki, Sovet İttifaqına daxil olan müttəfiq respublikaların rəhbərləri bir qayda olaraq ittifaq tərəfindən müəyyən edilən “oyun qaydaları” əsasında fəaliyyət göstərirdilər. Hər

nail oldu. 1976-cı ildə Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanda sənayenin təkmilləşməsinə dair çox mühüm sənəd qəbul etdilər. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan sənayesinin inkişafı tarixində mühüm rol oynayan bu proqramın uğurla reallaşması üçün böyük təşkilati iş aparıldı. Nəticədə sənayenin vacib proporsiyaları xeyli yaxşılaşdı, yeni tipli sənaye müəssisələri, istehsal sahələri istifadəyə verildi, on minlərlə yeni iş yeri yaradıldı, sənayenin ixrac potensialı xeyli artdı, istehsalın mədəni-texniki səviyyəsi yüksəldi.

1976-1980-ci illərdə Azərbaycan sənayedə məhsul istehsalının artımına görə SSRİ-də birinci yərə çıxdı. Sənayenin strukturunda maşınqayırma və metal emalı sənayesinin payı 1965-ci ildəki 10 faizdən 16,3 faizə qalxdı. Elmi-texniki tərəqqini müəyyən edən sənaye sahələrində istehsalın həcmi əvvəlki onillikdəki səviyyəyə nisbətən



bir mühüm məsələ SSRİ dövlətinin nəzarətində idi. Lider kimi fəaliyyət göstərmək üçün çoxlu məhdudiyyətlər var idi. 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev də bütün bu məhdudiyyətlərlə, çətinliklərlə üzləşməli oldu. Üstəlik də respublika iqtisadiyyatında, sözün əsl mənasında, ağır vəziyyət yaranmışdı: bütün əsas sosial-iqtisadi göstəricilərə görə Azərbaycan ittifaqda axırıncı yeri tuturdu. Heydər Əliyev, ilk növbədə, iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı, risklər edərək bir sıra təşkilati tədbirlər həyata keçirdi. İttifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı mə-

sələlər qaldırdı və qısa vaxt ərzində sovet hökumətinin Azərbaycan Respublikasının inkişafına dair xüsusi qərarın qəbul edilməsinə nail oldu. Milli gəlir, sənaye, kənd təsərrüfatı məhsulları istehsalında 60-cı illərdəki gerilik aradan qaldırıldı, yeni keyfiyyətli inkişafın fundamental əsaslarının möhkəmləndirilməsi üçün xeyli iş görüldü.

Akademikin sözlərinə görə, Heydər Əliyev qəti qərara gəlmişdi ki, respublika iqtisadiyyatının uzaq gələcəyə yönələn inkişafı elmi-texniki tərəqqini müəyyən edən sahələrin daha üstün inkişafından çox asılı olacaq. Bu strateji xətti həyata keçirmək üçün Heydər Əliyev titanik fəaliyyət göstərdi, ciddi maneələrin aradan qaldırılmasına

tən 2,4 dəfə artdı. 1970-ci illər Azərbaycan tarixinə, sözün əsl mənasında, sənayenin intibah dövrü kimi daxil oldu.

Ziyad Səmədzadə qeyd edib ki, XX əsrin əvvəllərində, istərsə də sovet hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatında əsas rolunu neft sənayesi oynayırdı. Heydər Əliyev iqtisadiyyatın maddi-texniki bazasında yaranmış geriliyin aradan qaldırılması, qeyri-neft sahələrinin üstün inkişafının təmin edilməsi üçün əsaslandırılmış təkliflər hazırladı. 1971-1975-ci illərdə respublika iqtisadiyyatına 1966-1970-ci illərdəkindən 30 faiz çox vəsait qoyuldu, 64 iri sənaye müəssisəsi istifadəyə verildi.

Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunda elmi-praktik seminar keçirib

Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə bağlı müəyyən etdiyi strategiyada aqrar sektor xüsusi yer tuturdu. 1960-cı illərdə Azərbaycan kəndində əhalinin yarısı yaşayırdı, kənd təsərrüfatında istehsal olunan milli gəlir də böyük çəkiyə malik idi. 1971-1975-ci illərdə 1966-1970-ci illərə nisbətən məhsul istehsalı 34 faiz artdı, bir sıra vacib sahələrdə yüksək göstəricilərin əldə edilməsinin möhkəm təməli yarandı. 1976-1980-ci illərdə Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun artımına görə ittifaqda birinci yere çıxdı.

Akademik bildirib ki, 1970-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı göstəriciləri tarixi inkişafın ayrı-ayrı dövrləri ilə müqayisə etdikdə, birmənalı olaraq bu nəticəni çıxarmaq olar: Azərbaycanın 1969-1985-ci illəri əhatə edən dövründə iqtisadiyyatda yüksək artım sürəti təmin edilmiş, onun keyfiyyət göstəriciləri əsaslı surətdə yaxşılaşmışdı ki, bütün bunlar da müstəqil Azərbaycanın iqtisadi bazasının formalaşması və inkişafında müstəsna rol oynamışdı. Ziyad Səmədzadənin sözlərinə görə, 70-ci illərdə yaradılmış, elmi-texniki istehsal potensialı olmasaydı, bu gün müstəqil Azərbaycan çoxlu çətinliklər, problemlərlə üzləşə bilərdi. Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtdıqda, respublikanı ağır fəlakətdən qurtarmaq üçün Azərbaycanın tarixi-iqtisadi xüsusiyyətlərinə, xalqın mentalitetinə, geosiyasi şəraitinə, milli mənafələrinə uyğun inkişaf strategiyası hazırladı, düşünülmüş və əsaslandırılmış sistemli tədbirlər həyata keçirdi, beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələrlə əməkdaşlığın formalaşması, iqtisadi islahatların aparılmasını prioritet vəzifələr kimi müəyyən etdi.

“Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır”, - deyər Z.Səmədzadə vurğulayıb.

Bildirilib ki, Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatını dirçəltmək, bütünlükdə dövlətimizin müstəqilliyinin qorunmasını təmin etmək üçün düşünülmüş strategiya seçdi və bu strategiyada neft amilinə üstünlük verdi. Bu, yeganə çıxış yolu idi. Bu, dünya integrasiyasına qovuşmaq, maliyyə imkanları, demək olar ki, tükənmiş respublikaya investisiyaların cəlb edilməsi yolu idi. 1994-cü ildə Azərbaycan dünyanın böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı. “Bu, müstəqil Azərbaycan dövlətinin, onun prezidentinin tarixi uğuru idi. Bu, eyni zamanda, Azərbaycanın dünya integrasiyasında fəal iştirakı üçün əlverişli imkanların yaradılması idi. Akademikin sözlərinə görə, Heydər Əliyev sübut etdi ki, Azərbaycan suveren dövlət kimi öz təbii sərvətlərinin sahibidir və tarixin ona verdiyi bu şansıdan xalqının mənafeyi naminə uğurla istifadə edilməlidir. O, neft siyasətini ümumi inkişaf strategiyası, hüquqi demokratik cəmiyyətin prinsipləri ilə əlaqələndirdi, milli mənafələr, investisiya mühitinin yaxşılaşması üçün zəruri tədbirlər həyata keçirdi, Amerika və Avropanı Azərbaycanın maraqlarına cəlb etdi. Bütün bunlar da Azərbaycan dövlətinin beynəlxalq aləmdə imicinin yüksəlməsinə, respublikaya investisiya axınının güclənməsinə əlverişli şərait yaratdı, respublikamızın müstəqil bir dövlət kimi imkanlarını genişləndirdi.



“Bu gün Azərbaycan dövləti çoxsaylı alternativ neft-qaz ixracı ilə bağlı nəqli marşrutlarına malikdir. Bu isə ölkəmizin müstəqilliyinin qorunması, onun iqtisadi təhlükəsizliyi üçün çox güclü amil deməkdir. Azərbaycan dövlətinin müəyyən etdiyi inkişaf strategiyasında prinsipial məqamlardan biri də ondan ibarətdir ki, neft məqsəd yox, vasitədir. Oudur ki, qeyri-neft sektorunun daha sürətli inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdi və bu da öz müsbət nəticələrini verir”, - deyər Ziyad Səmədzadə bildirib.

Qeyd edilib ki, Azərbaycan dövləti yaxın və uzaq gələcək üçün iqtisadi inkişaf strategiyasında aqrar sektorun daha davamlı inkişafını nəzərdə tutub. “Azərbaycan qlobal dünya böhranı dövründə səylərini ölkədə maliyyə sabitliyinin qorunmasına yönəldib” - deyən Ziyad Səmədzadə bildirib ki, Heydər Əliyevin Fərmanı ilə 2002-ci ildə təsdiq edilən “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” ölkədə sahibkarlığın inkişafına böyük təkan verdi. Son illərdə bu işlər daha sürətlə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən dövlət proqramlarında müəyyən edilmiş istiqamətlər: ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, regionlarda sahibkarlığın maliyyə təminatının artırılması, istehsal resursları və kadr potensialı haqqında məlumat bazasının yaradılması, infrastrukturun inkişaf etdirilməsi, dövlət-



özəl sektor münasibətlərinin inkişafı, sahibkarların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi və sahibkarlara texniki yardımın genişləndirilməsi üzrə işlər uğurla davam etdirilir. 2004-cü il fevralın 11-də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) təsdiq edilməsi haqqında Fərman imzaladığını xatırladan nəticə bu proqramın ölkə əhalisi üçün böyük əhəmiyyət kəsb edən, bir neçə fundamental məsələnin həllinə yönələn məqsədləri nəzərdə tutduğunu bildirib. Bunlar ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin olunması və neft amilindən

şaflla sosial tərəqqi arasında tarazlığın yaradılmasını, müstəqil dövlətin inkişafının Azərbaycan modelini fərqləndirən vacib keyfiyyətlər kimi qiymətləndirirlər. Elmi-praktik seminar daha sonra iştirakçıların sualları ətrafında müzakirələrlə davam edib. Bu müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi, Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzindəki dinləyicilər də iştirak edib.

asılılığın azaldılması, regionlar arasında sosial-iqtisadi inkişafa görə yaranmış uyğunsuzluqların, səmərəsiz miqrasiya proseslərinin xeyli dərəcədə yumşaldılması, regionların malik olduğu resurslardan səmərəli istifadə olunması, mövcud yerli istehsal müəssisələrinin fəaliyyətinin bərpası və gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, regionların istehsal, sosial infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasıdır.

Ziyad Səmədzadə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyini təsis etməsinin əhəmiyyətli addım olduğunu bildirib. O, regionlarda ictimai fəaliyyətin artırılmasının, insan kapitalının inkişafının vacib olduğunu qeyd edib.

Akademik Ziyad Səmədzadənin sözlərinə görə, bu gün dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri, ekspertləri ölkəmizin dinamik inkişafını, qlobal dünya layihələrində iştirakını, cəmiyyətdə əldə olunmuş konsensusu, iqtisadi inki-

“Hərəyə bir ağac ekək” kampaniyası uğurla davam edir

Biləsuvar

YAP Biləsuvar rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac ekək” kampaniyasına start verilib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən ağacəkmə kampaniyasında YAP Biləsuvar rayon təşkilatının idarə heyəti, qadınlar şurası və gənclər birliyinin üzvləri, partiya fəalları, ziyalılar, rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.

Bayram əhval-ruhiyyəsi ilə başlayan kampaniyanın ilk günündə YAP fəallarının iştirakı ilə Biləsuvar-Cəlilabad magistral yolunun kənarında 2000-dən çox nar ağacı ekilib.

Kampaniyada iştirak edən YAP fəalları Ümummilli Lider Heydər Əliyevin müdrik ideyalarına sədaqətli olduqlarını bir daha sübut ediblər. Əkilən ağaclar suvarılıb.

“Hərəyə bir ağac ekək” kampaniyası mütəmadi olaraq, gələn ilin mart ayına qədər davam etdiriləcəkdir.

Bu möhtəşəm kampaniya Biləsuvar da yaşillığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.

Ağcabədi

YAP Ağcabədi rayon təşkilatının fəalları Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə “Hərəyə bir



ağac ekək” kampaniyasında fəal iştirak edirlər.

Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ayırdığı və aqrotexniki qaydada ağac ekini üçün hazırlanan meşə ərazisində keçirilən iməcilikdə 200 nəfərdən artıq YAP fəalı iştirak etmiş və 2300-dən artıq nar ağacı ekilmişdir.

Qeyd edək ki, ağacəkmə kampaniyası, hər həftənin şənbə günü olmaqla, növbəti ilin mart ayının sonuna qədər davam etdiriləcək.

İmişli

Yeni Azərbaycanın Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP İmişli rayon təşkilatının təşkilat-



çılığı ilə “Hərəyə bir ağac ekək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP İmişli rayon təşkilatının fəalları, eləcə də, ictimaiyyət nümayəndələri və könüllülər yüksək əhval-ruhiyyə ilə aksiyaya qoşularaq rayonun Şahverdili kəndinin meşə zolağı ətrafında 6000 ədəd tut tingləri ekiblər.

Keçirilən aksiya, mütəmadi olaraq, rayon mərkəzində və bütün yaşayış məntəqələrində meyvə və dekorativ ağacların ekilməsi ilə növbəti ilin yaz aylarına qədər davam etdiriləcək.

Binəqədi

Binəqədi rayonunun Xocasən qəsəbəsində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə “Hərəyə bir ağac ekək” adlı genişmiqyaslı ağacəkmə aksiyasına start verilib. Aksiyada YAP Binəqədi rayon təşkilatının şura üzvləri, qadınlar şurası və gənclər birliyinin fəalları və əməkdaşları iştirak ediblər.

Aksiya zamanı, ümumilikdə, 1000 ədəd ağacı ekilib və



onlara qulluq göstərilib. Aksiyanın keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyinin qeyd edilməsi, təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirməkdir. Eyni zamanda, ölkə Prezidenti İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi, yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirilməsindən ibarətdir. Bu cür aksiyaların davamlı olaraq, həyata keçirilməsi yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası və ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi işinə xidmət edir. İnsanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verir. Binəqədi rayonunda da bu cür ağacəkmə aksiyaları, mütəmadi olaraq, keçiriləcək.

Aksiyadan sonra iştirakçılar çay süfrəsi arxasında görüşüblər. Daha sonra gənclərlə geniş fikir mübadiləsi aparılıb. Aksiya iştirakçılarda xoş xatirələrlə yadda qalıb.

Sumqayıt

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar noyabrın əvvəllərində start verilən “Hərəyə bir ağac ekək” kampaniyası çərçivəsində Sumqayıtda növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada YAP Sumqayıt şəhər təşkilatının idarə heyəti və şura üzvləri, qadınlar şurasının və gənclər birliyinin nümayəndələri iştirak edib.



Aksiya üçün şəhərin 5-ci mikrorayonunda ayrılmış sahədə xeyli sayda həmişəyaşıl və dekorativ ağaclar ekilib və suvarılıb. YAP Sumqayıt şəhər təşkilatının sədri Rəhim Hüseynov bildirib ki, həyata keçirilən yaşıllaşdırma tədbirlərinin tərkib hissəsi kimi şəhər təşkilatı da, respublikanın hər yerində olduğu kimi, Yeni Azərbaycan Partiyası İcra Katibliyi tərəfindən başlatılmış ağacəkmə kampaniyasına qoşulub: “Hərəyə bir ağac ekək” kampaniyası, mütəmadi olaraq, 2018-ci ilin aprel ayına qədər davam edəcək, şəhərin müxtəlif yerlərində ağac və bəzək bitkiləri ekiləcək”.

Şəhər təşkilatının sədri, həmçinin, bu kampaniyanın Sumqayıtda yaşıllığın genişləndirilməsinə və ekoloji durumun daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini bildirib.

Laçın

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar partiyanın Laçın rayon təşkilatı “Hərəyə bir ağac ekək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib. Aksiyada YAP Laçın rayon təşkilatının idarə heyəti və şurasının, həmçinin, qadınlar şurasının və gənclər birliyinin üzvləri, eləcə də, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Hərəyə bir ağac ekək” kampaniyası uğurla davam edir

Əvvəli Səh 10

Aksiyada sosial-ictimai obyektlərin həyətlərinə 1000 ədəddən artıq ağac, gül kolu ekilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib, onların suvarılması təmin olunub. Ağacların inkişafı üçün gübrələr verilərək, yeni su xətti çəkilib.



YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, bu tədbirlər gələn ilin mart ayına kimi davam etdiriləcək. Onun sözlərinə görə, “Hərəyə bir ağac ekək” kampaniyası ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir.

Şəmkir

Dünən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə “Hərəyə bir ağac ekək” kampaniyası çərçivəsində Şəmkir rayonunun qəsəbə və kəndlərində müxtəlif növ ağac ekilmişdir.



Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi, yaşıllıq sahələrinin genişləndirilməsi işi Şəmkir rayonunda da uğurla həyata keçirilir. Ağacəkmə kampaniyasında YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşkilatın əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları və gənclər iştirak edirdi.

Qeyd edək ki, Şəmkir rayonunda “Hərəyə bir ağac ekək” kampaniyası tədbirlər planına uyğun olaraq davam etdiriləcək.

Azərbaycanın turizm imkanları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir

Bu gün çoxsaylı turistləri qarşılamaq və lazımi səviyyədə yerləşdirmək imkanına malik olan Azərbaycan turist ölkəsi kimi geniş məkanda tanınır. Müasir dövrümüzdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standartlarına uyğun qurulub.

Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub və respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. Bu gün “Four Seasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski”, “Jumeirah”, “Sheraton”, “Hyatt”, yəni dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur.

Hazırda bölgələrdə ən müasir səviyyədə hotellər tikilir. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, Onun turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. Dövlətin bu sahəyə diqqət və qayğısı, qeyd etdiyimiz kimi, paytaxtla yanaşı, bölgələrdə də mühüm layihələrin icrasına, ən müasir dünya standartlarına cavab verən turizm obyektlərinin, hotel və istirahət mərkəzlərinin inşasına zəmin yaradır. Ölkəmizdə turizmin inkişafı üçün bütün imkanlar vardır. Yeni



turizm məkanları ilə yanaşı, gözəl təbiəti, gözəl havası, tarixi-memarlıq abidələr, eyni zamanda, ölkəmizdə sabitlik və təhlükəsizlik hökm sürür. Elə Azərbaycanın bir çox bölgələri kimi, Gəncə şəhərində olan əlverişli şərait də turistlərin diqqətindən kənarda qalmır. Azərbaycanın qədim mədəniyyət mərkəzi, Şeyx Nizami yurdu və Gəncə bu gün əcnəbi qonaqların, yaxından-uzaqdan gələn turistlərin diqqətində olan, tarixi memarlıq abidələri ilə hər kəsdə maraq doğuran dünya səviyyəli cəlbedici məkana çevrilib. Həm füsunkar mənzərəsi, həm də möhtəşəm abidələri, görməli yerləri, yaşıllığa və gül-çiçəklərə qərq olmuş parkları, göydələnləri, xiyabanları ilə insanları valeh edən Gəncənin hər bir guşəsində, hər daşında qədim tariximizin silinməz izləri var. Gəncənin diqqətçəkən görməli yerlər sırasında olan Xan bağı, Şah Abbas Məscidi, Nizami Məqbərəsi, Cavadxan küçəsi, Çökək Hamamı, Maralgöl, “Nizami Gəncəvi” Muzeyi,

“İmamzadə” dini-memarlıq abidə-kompleksi və s. bu şəhərin gözəlliyinə bir naxışdır.

Geniş turizm imkanlarına malik olan Azərbaycanın uğurları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Ölkəmizin turizm imkanları dünya mətbuatında işıqlandırılır və televiziya kanallarında nümayiş olunur. Bu yaxınlarda isə “TurStat” analitik agentliyi qış səfərləri üzrə ən yaxşı MDB şəhərlərinin reytingini hazırlayarkən, bu sıraya Azərbaycan məkanlarını da daxil edib. Belə ki, Bakı və Gəncə qış səfərləri üzrə ən yaxşı MDB şəhərlərinin “TOP-10”luğunda qərarlaşıb.

Təbii ki, sürətlə inkişaf edən müstəqil Azərbaycan mühüm nailiyyətlər qazanıb, ölkədə icra olunan nəhəng layihələr ölkəmizin beynəlxalq aləmdə özünə layiq yer tutmasına geniş imkanlar açıb. Ölkənin gözəl təbiətə malik olması və təbii ehtiyatları Azərbaycanın gücünü daha da artırır.

Nəzakət ƏLƏDDİNQIZI

“Tarix və mədəniyyət hər bir xalqın vizit kartıdır”



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının dəstəyi ilə keçirilən “Tarix və mədəniyyət hər bir xalqın vizit kartıdır” layihəsi çərçivəsində intellektual yarışlar başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş Kamil Vəlibəyovun reallaşdırdığı layihənin əsas məqsədi yeniyetmələr və gənclərin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı daha dolğun biliklərə sahib olmasına töhfə verməkdir.

Noyabrın 27-də başlanan layihə çərçivəsində Nizami rayonun məktəbləri arasında intellektual yarışlar ke-



çirilib.

Yarışların açılış mərasimində çıxış

edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov,

238 sayılı orta məktəbin direktoru İlqar Talıbov, layihə rəhbəri Kamil Vəlibəyov və başqaları qeyd ediblər ki, Azərbaycanın hər bir vətəndaşı, xüsusilə də, yeniyetmələr və gənclər ölkəmizin və xalqımızın tarixini və mədəniyyətini dərinlən bilməli, bu sahədə biliklərini daha da dərinləşdirməlidir.

Sonra intellektual yarışlara start verilib.

Yarışda 120 yeniyetmə və gənc iştirak edib. Açıq sualların da daxil olduğu test üsulu ilə keçirilən yarışların sonunda münsiflər heyəti tərəfindən yoxlanılaraq, nəticələr elan edilib.

Sonda yarışların qalibləri mükafatlandırılıb. Qaliblərə medallar və sertifikatlar təqdim edilib.

5 dekabr 2017-ci il

“Rusiya ilə Ermənistanın münasibətləri pozulur”

*Rus politoloqu
Sergey Markov
açıqlamasında bildirib*

Son günlər Rusiyanın iki Qafqaz respublikasının münasibətini tənzimləmək üzrə danışıqlarda fəallaşması Yerevanda çaxnaşma doğurub. Hətta Azərbaycanı Avrasiya İqdisadi tifaqına girməyə dəvət ediblər.



“Ermənistanla Avropa İttifaqı arasında imzalanan məlum müqavilə müəyyən qədər də olsa, Ermənistanla Rusiya Federasiyası arasında olan münasibətləri korlayacaq”.

Bu sözləri Rusiya Federasiyası İctimai Palatasının üzvü, politoloq Sergey Markov Aİ ilə Ermənistan arasında imzalanan müqavilənin doğura biləcəyi nəticələr haqda danışarkən deyib. O, qeyd edib ki, bu müqavilənin əsas məqsədinin Ermənistanı, az da olsa, Rusiyanın təsirindən çıxarmaq olduğunu hamı bilir: “Lakin bu müqavilə Ukrayna ilə imzalanan müqavilədən fərqlənir. Orda azad ticarət sistemi mövcud idi, Ermənistanla bağlanan müqavilədə isə, bu, yoxdur.

Aİ hesab edir ki, Ermənistan iqtisadiyyatının necə qurulması, onun reqlamenti və fəaliyyət göstərəcək qanunlarının tərtibatını, bilavasitə Avropa Şurası tənzimləməlidir. Avropa İttifaqı keçmiş SSRİ ölkələrində Rusiyanın simasında düşmən ölkə obrazı yaratmaqla öz məqsədlərinə nail olmaq istəyir. Buna görə də, baş verənlər Yerevanla Moskva arasındakı münasibətləri pisləşdirəcək: “Bundan sonra dolayısıyla Azərbaycanla Rusiya Federasiyası arasında olan münasibətlər üçün yaşıl işıq yanacaq. Rəsmi Bakı ilə Moskva münasibətlərinin inkişafı üçün yaranan münbit şəraiti dəyərləndirəcəklər”.

Zahid Oruc: “Ermənistan görür ki, bu vəziyyətdə Azərbaycanla ayaqlaşma bilməyəcək”

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Zahid Oruc bildirib ki son zamanlar Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların aktivləşməsi daha geniş miqyasda baş verən digər hadisələrlə bağlıdır: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyaya, 4 gün sonra Rusiya xarici işlər nazirinin isə Bakı və Yerevana səfərləri ilə, əslində, ötən ilin aprel döyüşlərindən sonra yaranmış fasilə ortadan götürülür ki, bu da təsadüfi baş vermir. Çünki əvvəla, tərəflər silahlanmanı gücləndirdikcə, Ermənistan görür ki, bu vəziyyətdə Azərbaycanla ayaqlaşma bilməyəcək. Bu yarış udmaq onlar üçün çox çətindir. Əksinə, bu, onları iqtisadi cəhətdən bir az da var-yoxdan çıxarır. Ona görə də, bu şəraitdə onlar danışıqlara qayıtmaq mövqeyini tutdular. Digər tərəfdən, açıq, bu, Moskvadan Yerevana verilən tapşırıq idi. Əks halda, onlar üçün 3-cü və ya 4-cü cinahda döyüşmək, hərbi qüvvələrini yeritmək və resurslarını tükətmək çox riskli addım olardı”.

Z.Oruc hesab edir ki, Türkiyə prezidenti Ərdoğanın rusiyalı həmkarı Putinlə görüşdə Qarabağ məsələsini qaldırması Azərbaycanın mövqeyini gücləndirir: “Bu məsələ özündə bir tərəfdən, onun ilham Əliyevlə aparılan koordinasiya nəticəsində həyata keçirildiyini və Türkiyənin xarici siyasətində də öncül yerlərdən birini tutduğunu göstərsə, digər tərəfdən, Ankaranın Cənubi Qafqazdakı siyasi varlığını və hər hansı məsələdə ısrarlı mövqe tutması faktını ehtiva edir. Hətta Putinin dilindən Dağlıq Qarabağ probleminin yaxın zamanlarda həllinə inamın az olması ilə bağlı mesajı verilse də, mənəcə, qarşıdakı dövrdə bu işlər və planın reallaşması güclənəcək.

Z.Oruc, həmçinin, qeyd olunan planla da bağlı açıqlamasını verib: “Məsələ bundadır ki, son illər Türkiyənin Qərblə münasibətləri həddən artıq pisləşib. Xüsusilə, ABŞ-la münasibətlər, hətta Donald Trampın prezidentliyi dövründə də yaxşılaşmadı. Deməli, burada söhbət Obamanın şəxsiyyəti və onun Ərdoğanın islahatlarına siyasi münasibətindən yox, sistemin Türkiyəyə baxışından gedir. Bu ərəfədə Rusiya fəal hərəkətə keçərək, Qafqaz regionunda Türkiyə ilə müəyyən razılaşma mövqeyini tuta və onu Qərbin bölgədən sıxışdırılmasına cəlb edə bilər. Suriyadakı hadisələrdə və onun siyasi arxitekturasının müəyyənləşməsində həlledici qüvvə olan bu dövlətlər gələcəkdə Qafqaz məsələlərində də fəal rol oynaya bilər. Məhz buna görə, ermənilər Azərbaycan-Rusiya-Türkiyə danışıqlarını “separatçı” adlandırır, bunu öz mənafeələrinin ziddinə olan hadisə kimi dəyərləndirir, hətta Qərbi az qala bu münasibətləri pozmağa çağırırlar. Ermənilər açıq-aşkar Türkiyənin Rusiya ilə yaxınlaşmasından qorxur, təkcə Qarabağ deyil, yüz ildən çoxdur Türkiyəyə qarşı daha geniş miqyasda yürüdülmən məsələlərdə onların maraqlarına zərbə olduğunu düşünürlər”.

Millət vəkiliyinə qənaətinə görə, Türkiyə, adətən, regionda ABŞ-ın maraqlarının daşıyıcısı kimi çıxış edib və onun Qafqaz regionundakı addımları da buna xidmət edirdisə, indi vəziyyət dəyişə bilər: “Rusiya həmin əlaqələri fraqmentasiya olaraq Qarabağa deyil, ümumən bölgə üçün daha geniş formada tətbiq edə bilər. Onsuz da, ABŞ-Rusiya münasibətləri yaxşılaşmayacaq, əksinə, pisləşəcək. Ən azından, yaxın onillikdə bunu gözləməyə dəyməz. Çünki Rusiyaya qarşı sanksiyaların dərinləşməsi fonunda bu münasibətlər bir sıra hallarda real toqquşma həddinə gəlib çatacaq. Belə olan təqdirdə, Dağlıq Qarabağ probleminin həllini ATƏT-in Minsk Qrupu çərçivəsində axtarmaq ümitsiz işdir. Rusiya çalışacaq ki, bununla bağlı digər formatları hərəkətə gətirib aktivləşdirsin. Moskva bu yolla Türkiyəni də hadisələrin gedişinə qoşmaqla, Qərbi bölgədən çıxışdırıb çıxara bilər”.

A.SƏMƏDOVA

Səfir: “Azərbaycan Türkmənistan üçün strateji tərəfdaşdır”

Azərbaycan Türkmənistan üçün strateji tərəfdaşdır. Bu sözləri Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev AZƏRTAC-ın müxbirinin ölkələrimiz arasında ticari-iqtisadi tərəfdaşlığın səviyyəsi barədə sualını cavablandırarkən deyib. Səfir deyib: “Ölkələrimizi və xalqlarımızı ümumi mədəniyyət, ümumi ənənələr, ümumi köklər birləşdirir. Əlbəttə, tarixən iş elə gətirib ki, ölkələrimiz coğrafi cəhətdən əlverişli yerdə yerləşib. Bu, mühüm faktdır və nəqliyyat dəhlizlərinin inkişafında ərazilərimizdən istifadə etməyə imkan verir. Bizim ortaq Xəzər dənizimizin olması da bu əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir”.

Diplomatin sözlərinə görə, hələ ki, bu il üçün qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsini əks etdirən dəqiq məlumat yoxdur, lakin bu səviyyə getdikcə yüksəlir. “Buna, xüsusən energetika və nəqliyyat-logistika sahələrində birgə layihələr şərait yaradır”, - deyən M.İşanquliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin əhəmiyyəti üzərində xüsusi dayanıb: “Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu il avqustun 8-9-da Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında hərtərəfli iqtisadi əməkdaşlığın inkişafına özünün müsbət və əhəmiyyətli töhfəsini verdi. Səfir çərçivəsində yüksək səviyyədə və geniş tərkibdə danışıqlar keçirilib, böyük hissəsi qarşılıqlı ticari-iqtisadi əlaqələrə aid olan 14 sənəd imzalanıb”.

Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı əlaqələrin inkişaf edəcəyinə və iqtisadi sahədə əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu bildiren səfir sonda deyib: “Əsas məsələ ondadır ki, bunun üçün dövlət başçılarımızın niyyəti və istəyi, ölkələrimizin hədsiz imkanları mövcuddur”.



Naxçıvanlı rəssamın əsərləri Bakıda sərgilənəcək



Dekabrın 13-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış naxçıvanlı rəssam Hafiz Kərimovun sənət əsərlərindən ibarət sərgi açılacaq. AZƏRTAC xəbər verir ki, 60-dək sənət əsərinin nümayiş olunacağı sərgi dörd gün ziyarətçilər üçün açıq qalacaq. Sərgidə fırça ustasının akvarel və batika janrında olan əsərləri yer alacaq.

Bu il 412 çoxmərtəbəli binaya təbii qaz verilib

Bu il 412 çoxmərtəbəli binaya təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətə əlaqələr şöbəsi AZƏRTAC-a bildirilib ki, İB çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-noyabr ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 412 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 18 min 477 mənzili əhatə edir. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.



AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi dinlənəcək



Dekabrın 6-da Parisdə Avropa Şurası Parlament Assambleyasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçiriləcək. AŞPA-dakı nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iclasda iştirak edəcək. Komitə iclasında azərbaycanlı deputatın “Silahlı münaqişələrin qurbanı olan uşaqların müdafiəsi” adlı məruzəsi müzakirə olunacaq. Məruzə ilə bağlı təşəbbüs

payız sessiyasında irəli sürülüb və komitə üzvləri tərəfindən dəstəklənərək yüksək qiymətləndirilib.

Sevinc Fətəliyevanın hazırladığı məruzədə dünyada uşaqların valideyn himayəsindən məhrum olmalarının, zorakılığa məruz qalmalarının, əlil olmalarının yeni fəsadlar yaradacağı və gələcək üçün çox təhlükəli olduğu qeyd edilir. Məruzədə bütün ölkələr mövcud vəziyyətlə bağlı tədbirlər görməyə çağırılır. İclasda, həmçinin komitənin fəaliyyəti və prioritetlərinə baxılacaq, yeni məruzəçilər təyin olunacaq.

Dövlət Statistika Komitəsi: qəbul məntəqələrinə 196 min tondan çox pambıq təhvil verilib

Dekabrın 4-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 196 min 258 tondan çox məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu məhsulun 1173 tonu ötən iki gündə tədarük olunub. Ölkə üzrə təhvil verilən məhsulun yarımından çoxu - 54,58 faizi Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad rayonlarının payına düşür.

Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox - 136 min 413,2 hektarda çiyyəndirilib. İndiyədək tədarük olunan məhsul isə ötən ildəkindən 107 min ton çoxdur.



Uzun illər ölkənin siyasi arenasında fəaliyyət göstərən, özlərini xalqın azadlıq hərəkatının “aparıcı simaları” kimi təqdim edən dağıdıcı müxalifət liderləri düşərgə daxilində yeni qüvvə yaranar-yaranmaz ona qarşı çıxmaq şəkərlərini davam etdirirlər.

Özlərindən istər siyasi baxış, istər savad, istərsə də digər cəhətdən üstün ola biləcək heç bir təşkilatın fəaliyyətinə müsbət yanaşmadıqlarını bəyan edən ənənəvi müxalifət liderləri, bununla, bir daha sübuta yetirirlər ki, əslində, onlar sözügedən amildən ciddi şəkildə ehtiyat etməkdədirlər. Biz bunu son günlər Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun təmsalında da görməkdəyik. Məsələn, bir müddət öncə, Tural Abbaslının yaratdığı partiyanın siyasi düşərgə üçün heç bir səmərə verə bilməyəcəyini deyən ADP sədri bu dəfə “REAL”-in bostanına bənzər daş atıb.

Sərdar Cəlaloğlu: “İlqar Məmmədov AMİP-də 90-cı illərdən bəri siyasi proseslərdə iştirak edən şəxs olub və bunu yenilik adlandırmaq olmaz”

S.Cəlaloğlunun mövqeyinə nəzər salarkən, buradan belə qənaətə gəlmək olur ki, o, “REAL” hərəkatının səmərəsizliyini onun heç bir yenilik gətirmək gücündə olmaması ilə əlaqələndirir. Daha dəqiq desək, ADP sədri hərəkatın həbsdə olan sədri İ.Məmmədovun AMİP daxilindən çıxmasını xatırladaraq, onun siyasi arenada heç də yeni sima olmadığını bildirib. Sitat: “REAL”-ın siyasi partiya çevrilməsini şişirtmək və burada hansısa yenilik axtarmaq lazım deyil. Kimdir orada yeni qüvvə? “REAL” sədri, bəyəm, yeni qüvvədir? AMİP-də 90-cı illərdən bəri siyasi proseslərdə iştirak edən şəxs olub. Burada yenilik nədir? Əslində, heç

O buna, bu ona...

Və ya ADP sədri ilə “REAL” rəsmisi arasında söz savaşına niyə start verildi?



bir yenilik yoxdur. Adını “REAL” qoymaq yenilik deməkdir ki?”

Yuxarıda da qeyd etdiyimiz kimi, S.Cəlaloğlu daha öncə digər hərəkatlara da söz ataraq, onların siyasi cəhətdən uğur əldə edə bilməyəcəklərini demişdi. Tural Abbaslının partiya çevirdiyi hərəkatı ilə yanaşı, Qubad İbadoğlunun “Azərbaycan Demokratiya və Rifah Hərəkatı”, Razi Nurullayevin alternativ AXCP-si də onun hədəfində olub. Hərəkatların partiya çevrilməsi, yaxud da, parçalanmış partiyalardan yeni partiyaların yaranması kimi faktorları yenilik kimi qəbul etmədiyini deyən ADP sədri “REAL”-ın da partiya çevriləcəyi təqdirdə, müvəffəqiyyət qazanmayacağını əminliklə vurğulayıb. “REAL”-a münasibətdə isə, o deyib ki, oradakı insanların əksəriyyəti gənc adamlarıdır və xalq hərəkatı daxilindən çıxmadıqlarına görə, ətərlərinə kütlə toplaya bilməyəcəklər. Çünki şansları yoxdur”.

“REAL”-ın ADP sədrinə cavabı o qədər də keçikməyib. Hərəkatın icraçı katibi, son zamanlar dağıdıcı müxalifəti sərt şəkildə tənqid atəşinə tutan, o cümlədən, heç bir birliklərə qoşulmayacağını bəyan edən Natiq Cəfəri ADP sədrinin mülahizələrini rədd etdiyini vurğulayıb. O, Cəlaloğlunun, hər dəfə olduğu kimi, bu dəfə də, tənqid xatirinə tənqid etdiyini, bu vasitə ilə gündəmdə qalmağa çalışdığını deyib. Cəfəri hesab edir ki, əgər Cəla-

loğlu “REAL”-ın vasitəsilə özünü reklam etdirməyi istəyirsə, buyursun: “Sərdar Cəlaloğluya təşəkkür edirəm. Tənqid xətrinə tənqid etsə də, bilməyərək “REAL”-ı tərif edib. Bizim keyfiyyətli təhsil aldığımızı və savadlı olduğumuzu qeyd edib. Amma nədənsə savadlı insanların xalqdan uzaq olduğunu, xalqın onları qəbul etməyəcəyini iddia edib. Görünür, onun tənqidi burada REAL-a deyil, xalqa ünvanlanır. Bu, ADP sədrindən gözlənilməz addımdır. 30 ildir siyasətlə məşğul olan ADP sədri xalqı bu səviyyəyə endirməməli idi. Onun sözlərindən belə çıxır ki, xalqımız keyfiyyətli təhsil alan, savadlı və bacarıqlı insanları qəbul etmir. Bu cəmiyyətə ünvanlanan tənqiddir. Hesab edirəm ki, Cəlaloğlu bu fikirlərinə aydınlıq gətirməlidir”.

Göründüyü kimi, ənənəvi müxalifətdə cərəyan edən proseslərin heç birində qarşılıqlı anlaşma və uzlaşma prosesi müşahidə edilmir. Təbii ki, müxalifətin, demək olar ki, bütün cinahlarında eyni hal müşahidə olunmaqdadır. Bir partiyanın digər partiyayı, yaxud da bir hərəkatın digər hərəkatı “asıb-kəsməsi” adı vəziyyətə çevrilir. Amma ortada bir məqam da var. 2018-ci ilə kimi yaşamaq istəyənlər, xüsusilə, ötən il keçirilən parlament seçkilərindəki uğursuzluqlardan bir müddət sonra, çırpınıb ayağa qalxmağa çalışan düşərgə təmsilçiləri, özlərinə rəqib ola biləcək digər qüvvələri sıradan çıxarmaqla, indi də ümidlərini 2018-ci ildə keçiriləcək prezident seçkilərinə dikirlər. Ona görə də, bu cür mübaliğələrə və söz savaşlarına girişirlər. Zəif olduğunu anlayan istənilən ənənəvi müxalifət partiyası yeni yaranan birlik və hərəkatları “baltalamağa” məhkum olduqlarını da gizlətmirlər.

Rövşən RƏSULOV



Acı sonluqdan qaçmağın mümkünsüzlüyü

Rəfiqə

Həmişə yaxşı bilir ki, şəxsi ambisiyalar, gerçəklik və zaman çərçivəsində seçim etməkdə acizlik edənlər müxalifət düşərgəsində cəm olub. Deyə bilərsiniz, niyə? İlk öncə, gəlin istək və arzuların başdan yuxarı qalxdığı, bacarıqla edə bilməməyin çərçivəsinin cızıldığı müxalifət düşərgəsinə nələr baş verdiyini araşdıraq.

Elə bu yazıda toxunacağımız məqamlar bunlarla bağlı olacaq. Bildirək ki, maraqlar və iddialar üzərində bərqərar olmaq iddiasında olan müxalifət hər saniyə sonluğa doğru yaxınlaşır. Gerçək dəyərlərdən tamamilə uzaq düşmüş, loyallıq prinsiplərlə idarə olunan müxalifət üçün yekun nəticə göz qabağındadır. Sadəcə olaraq, bütün olub-keçənləri bir kənara atıb birləşərək, bir mərkəz olacaqlarını bəyan edən müxalifət yetkililərinin səsləndirmiş olduqları qeyri-ciddi bəyanatlar, birmənalı şəkildə, mərkəzdən qaçma oyununa xidmət edir. Bu oyunun oyunçuları və icraçıları arasında isə yarı-gizli, yarı-aşkar mübarizə gedir. Eyni zamanda, bu oyunlara transfer olunmuşlar da, hiddət və mərəzin bir addımlığındadırlar. Əsəblər tarıma çəkilib, gözlər bir neçə ünvana dikəlib, icraçılar isə öz havalarındadır.

Abrına hakim olmayan müxalifət

Məhz belə bir məntiq isə, acı sonluqdan qaçmağın mümkünsüzlüyünü özündə ehtiva etmiş olur. Ona görə də, müxalifət düşərgəsində yuxarılar aşağıları, aşağılar da yuxarıları eşitmir. Bir-birinə qarşı kar olmaq, kor olmaq tendensiyalarından, əl tutmaq, salam verməmək kimi amillərdən, “sözünü özün deyib, özün eşidirsən” formasındaki “mən səni eşitmək istəmirəm, sən danışsan da, burada bəziləri kənara işləyir” formasında oxşar replikalar yekunda alışmaqda olan barış çəlləyi üçün bir kibrit çöpü oldu.

Məntiq və düşüncə, qavramaq, söz eşidib, kəlmə kəsmək insan üçün normal bir şeydir. Ancaq bu normallığı müxalifət düşərgəsində görmək mümkünsüzdür. Çünki bu, o müxalifətdir ki, səs-küy vasitəsilə qabağa keçəcəyini düşünür, ancaq anlamır ki, əslində, səs-küy vasitəsi ilə nə qədər uzun yol qət etsələr, bir o qədər də öz ifşalarına yaxınlaşacaqlar. Müxalifət qüvvələrinə yaraşan da elə budur. Bir də müxalifət öz abrina hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə hakimdir və əsla, hansısa siyasi qüvvə üçün xüsusi ayrıcalıqlar təbiiq etməyib. Hər bir siyasi qüvvənin mövcudluğuna da, fəaliyyətinə də bərabər təminatlar yaradıb. Bundan sonra da həmin rentabelliyyəti qoruyub-saxlayacaq. Amma bugünkü müxalifət yenə də qarşıdakı növbəti prezident seçkiləri ərəfəsi hansı oyunları çıxaracaq, həmin qanunlar üzərində hansı təhrifləri etməyə çalışacaq - bax, bu, artıq tam başqa bir söhbətin mövzudur.

Bir də abrina hakim olmayan müxalifəti elə belə də edirlər. Vəssalam.

Göründüyü kimi, artıq bu kimi amillərin arxasında, təbii ki, bir sübut dayanır - siyasi hadisələr fonunda siyasi dividend artırmaq və bu yolda istənilən qarşıdurmalara getmək. Çünki ortada xalq deyil, şəxsi mənfəət güdmək məsələsi dayanıb. Elə indi də həmin bədbəxtlik müxalifəti bürüyüb. Ancaq hələ də bu “badbaxt” müxalifət anlamır ki, acı sonluqdan qaçmaq mümkünsüzdür. Bunu isə hər şeyi yaddaşına köçürən və yalan danışmayan zaman da göstərəcək.

ZÜMRÜD

3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə Suraxanı rayon icra hakimiyyətinin və Suraxanı rayon Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə əmək, müharibə əlilləri, Çernobil qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 100 nəfər rayon sakininin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova bildirib ki, Azərbaycanda müharibə əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı zamanı imzalanan ilk Fərmanlarında biri “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman olmuşdur. Bu Fərmanla müharibə iştirakçıların, əlillərin sosial müdafiəsinin gücləndirilməsinə start verilmişdir.

Afət Həsənova vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması və bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirlər həyata keçirilir: “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq



ki, bunu edək” - deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond tərəfindən son illər həyata keçirilən sosial layihələr sayəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub və müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Suraxanı rayonu da bu qayğıdan kənarda qalmayıb. Heydər Əliyev Fondu tərəfin-

Suraxanıda Beynəlxalq Əlillər Günü qeyd edilib

dən Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edilərək, ən müasir avadanlıqlarla təchiz edilib. Bu gün mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar uğurla reabilitasiya kursu keçirlər.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Şahali Cəbiyev çıxış edərək bildirib ki, Bakıda və bölgələrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi, respublikada əlilliyin artım sürətinin qarşısı alınıb.

Tədbirdə çıxış edənlər əlillərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayonun Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının musiqi kollektivinin üzvləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

SİYASİ RAKURS

Radikallar “müxalifətçilik” uğrunda mübarizə aparırlar?

Dağıdıcı müxalifət düşərgəsindəki olaylar get-gedə daha açıq müstəviyə çıxmaqla, orada cərəyan edən hadisələr həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, əslində, ənənəvi müxalifət partiyaları siyasi cəhətdən zəif durumda olduqlarını anlaşırlar. Daha doğrusu, müxalifətçi adını saxlamağa cəhdlər edirlər. Çünki ictimai rəydə əsaslı olaraq, belə bir fikir formalaşıb ki, artıq ölkədə müxalifət deyilən amil qalmayıb. Burada əsas günah isə, məhz müxalifət “liderləri”nin özlərindədir.

Əsasən, AXCP və Müsavat partiyaları arasında zaman-zaman baş qaldıran və get-gedə daha şiddətli hal alan qarşıdurmalar sözügedən konteksti əhatə etməkdədir. “Real müxalifətçi mənim” prinsipi isə düşərgə “liderləri”nin məlum savaşları mənzərəsində daha bir faktı doğruldur - onlar özlərini xalqdan təcrid edirlər. Yeni xalq onlara, ümumiyyətlə, inanmır. Burada isə, digər məsələlər var ki, onları araşdırdıqca, biz görürük ki, Əli Kərimli, İsa Qəmbər, Arif Hacıli, Cəmil Həsənlı, İlqar Məmmədov və s. “liderlər” müxalifətdə qalmaq üçün heç də problemləri həll etmək, dialoqa getmək məqsədi daşıyırlar və onların məqsədləri bu ad altında şəxsi dividendlərini artırmaq və siyasi biznes qurmaqdan ibarətdir. Məsələn, üçün, mitinqlər keçirmək, seçkilər ərəfəsində xarici anti-Azərbaycan xarakterli dairələrin sifarişlərini reallaşdırmaq, saxta sənədlər vasitəsilə “siyasi mühacir” statusları vermək, “siyasi məhbus”, ya da “vicdan məhbusu” kimi saxta vasitələrlə maliyyə imkanlarını artırmaq kimi hallar, məhz siyasi biznes məqsədinin tərkib hissələridir.

Əli Kərimlinin İsa Qəmbərə və s. müxalifət “liderləri”nə qarşı köhnə planları yenidən işə düşür

Belə bir məqamda bir-birilərinə mane olduqlarını anlayan “liderlər” opponentlərini uzaqlaşdırmaqdan ötrü, əsas olaraq, “hakimiyyətə işləmək” suçlarını işə salırlar. Düzdür, artıq bu dırnaqarası mexanizm də onların istədikləri nəticələrini verməyə də, hələ ki, ondan maksimum yararlanmağa çalışırlar. Bu xüsusda, daha çox aktiv görünən isə, “Milli Şura”nın qeyri-rəsmi rəhbəri hesab edilən AXCP sədri Ə. Kərimlidir. Çünki son zamanlar Ə. Kərimli istər Müsavat rəhbərliyini, istərsə də digərlərini öz biznes zonasından kənarlaşdırmaqdan ötrü “Milli Şura” və AXCP-dən başqa müxalifətdə heç bir real müxalifətçi siyasi təşkilatın olmadığını bir neçə dəfə qeyd edib. Belə bir gedişlə o əsas rəqibini - Müsavatın sabiq başqanı, hazırda bir neçə partiyayı özündə birləşdirən “MSDM” adlı təşkilata rəhbərlik edən İ. Qəmbəri və hazırkı başqan A. Hacılinı “vurmağa” çalışır. Son zamanlar hər iki cinahda başlayan söz atışmaları da bu reallığa söykənməkdədir.

Yadigar Sadıqov Cəmil Həsənlının İsa Qəmbərdən üstün tutulmasını qəbul etmədiklərini xatırladı

Bir neçə gün öncə, Müsavat başqanının müavini Yadigar Sadıqov təmsil etdiyi partiyasının müxalifəti parçalamaqda ittiham



edilməsinə qarşı deyib ki, 2013-cü ildə baş verənlər, bilavasitə “vahid namizəd” məsələsində yaranmış qarşıdurmaların nəticəsidir. Çünki prezident seçkiləri ərəfəsində “Milli Şura”nın ilk namizədi Rüstəm İbrahimbəyovun ölkəyə dönməkdən imtina etməsi və onun ardınca C. Həsənlının bu posta təyinatı müsavatçıları qıcıqlandırır. Ən azından, ona görə ki, İ. Qəmbər C. Həsənlidən daha rentabelli müxalifətçi kimi tanınırdı. Başqa tərəfdən, Müsavat partiyasının qurumu tərk etməsinin səbəblərindən digəri Ə. Kərimlinin söz sahibi olması, o cümlədən, “Milli Şura”nın Rusiyanın qaranlıq siyasi dairələri tərəfindən idarə edilməsi idi. Yeni ortada kifayət qədər əsaslar var idi ki, Müsavat partiyası başqan qarışıq bütün üzvləri ilə qurum sıralarını tərk etsinlər.

2018-ci il seçkiləri yaxınlaşdıqca, tərəflər arasında yaşanan gərginliklərin artacağını indidən proqnozlaşdırmaq mümkündür

Ancaq onların belə qərar vermələri AXCP sədri Ə. Kərimlinin əlinə, necə deyirlər, “kozır” vermiş oldu və o, bütün gücü ilə müsavatçıları hakimiyyətə işləməkdə və xəyanətdə suçlamağa başladı. Bununla da, Ə. Kərimlinin siyasi biznesi üçün imkanlar açıldı və o, hazırda da bu imkanlarından yararlanmağa çalışır. Əbəs deyil ki, Müsavatın rəhbərliyi dəyişildikdən sonra A. Hacıli bir neçə dəfə AXCP-yə barışıq təklifi etsə də, qarşı tərəf bu təklifləri rədd etdi. Beləliklə, Ə. Kərimli “öz əlim, öz başım” amilini seçərək, ona mane olanlardan qurtuldu. Bu baxımdan, indiki zamanda, Müsavat rəhbərliyinin yürüş-aksiya keçirməyə cəhd etməsi, yaxud da mitinq təşkil etməsi məsələsi gündəmə çıxandan sonra AXCP və “Milli Şura” var gücü ilə müsavatçıların həmin qərarlarına badalaq vurmağa çalışırlar. Çünki qarşılarına növbəti maneələr çıxmağa başlayır. Xüsusilə, 2018-ci il seçkiləri yaxınlaşdıqca, tərəflər arasında yaşanan gərginliklərin artacağını indidən proqnozlaşdırmaq mümkündür.

Rövşən
NURƏDDİNOĞLU

Yeni il ərəfəsi eks-spikerin müxalifətə nifrəti

Rəsul Quliyevi “cin atına mindirən” səbəblər

Tarixi geri qaytarmaq mümkün deyil, onu olduğu kimi qəbul etmək lazımdır. Çünki o, yalanı sevmir. Ancaq bu gün müxalifət düşərgəsi deyilən dağıdıcı bir məkanda özlərini “siyasətçi” adlandıran “liderlər” də nə siyasət, nə də əxlaq var. Çünki onlar anlamırlar ki, siyasət heç də həmişə əxlaq peşəsi hesab olunmayıb. Bu yerdə ABŞ-ın tanınmış siyasətçilərindən birinin dediği fikri xatırlamaq yerinə düşər: “Siyasətçi valideynlərini qətlə yetirən, sonra yetim olduğuna görə məhkəmədən aman gözləyən insana bənzəyir”.

Bu gün Azərbaycan siyasəti də deyilənlərdən xali deyil, yalnız Azərbaycanda fias-koya uğramış siyasətçilər yenidən revans götürməyə cəhd edə bilirlər. Elə 1996-cı ildən ölkəni tərk edən, mühacir həyatı yaşayan keçmiş spiker “GAP” lideri R. Quliyevin bugünkü müxalifətin iç üzünü daha qabarıq şəkildə ortaya qoyması bunun təsdiqidir.

Təmali əyri qoyulan müxalifət

Seçkilər ərəfəsi ənənəvi düşərgəni “asıb-kəsən” eks-spiker “facebook” saytında artıq ardıcıl olaraq müxalifətin təməlinin əyri qoyulması ilə bağlı fikirlərini deməkdən çəkinmir. “Uğursuzluq faktorları müxalifətin təməlinin düzgün qoyulmaması amilləri ilə əlaqədardır. AXCP və Müsavat əyri təməlin məhsuludur. Çünki hər iki partiya sədrlərinin düşüncələri ancaq şəxsi mənafehləri istiqamətinə yönəlib. İllərdir ki, AXCP sədri Əli



Kərimli, Müsavatın keçmiş başqanı İsa Qəmbərov, sözdə “Milli Şura”nın sədri Cəmil Həsənlı və... bütün yalanlara, böhtanlara əl atan fərdlər məqsədlərinə çatmaq üçün istənilən yalanı, böhtanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlar etməyə qadirdilər” - fikrini deyən R. Quliyev bugünkü müxalifəti kiflənməmiş müxalifətçilər adlandırır: “Kiflənməmiş bugünkü fırıldaqçı müxalifət məqsədlərinə çatmaq üçün istənilən yalanı demək, yaramaz ideologiyaya söykənib eyni siyasətlərini 24 ildir davam etdirməkdədilər”.

R. Quliyev, həmçinin, onu da bildirib ki, arxivə atılan bu “badbaxt” müxalifətin hər seçkiərfəsi qalib gələcəkləri ilə bağlı iddialar irəli sürmələri, doğrudan da, həyasızlığın son həddidir: “Bu həyasız müxalifətdə onların hamısı bir nəfər kimi istefa verib gəlməlidirlər. Çünki nə ölkə daxilində, nə də xaricdə bu hakimiyyətə Azərbaycanda alternativ qüvvə heç mikroskopla belə görünmür. Bu, reallıqdır ki, Azərbaycanda 2005-ci ildən demək olar müxalifət yoxdur. 2012 və 2013-cü illərdə yenidən müxalifət yaratmağa cəhd edildi, onun əvəzində, növbəti “Milli Şura” adlanan amorf, heç kimin məhəl qoymadığı, altında heç bir şey olmayan bir ad ortaya çıxdı. Heç bir şey olmayan adlarla ortaya atılan səviyyəsiz müxalifət partiyaları liderlərinin istefa vermələri əhəmiyyətlidir”.

“Məgər hamınız bir bezin qırağı deyilsiniz?” Bununla müxalifəti tənqid edərkən, öz cinayətlərini və xəyanətlərini belə unudurmaq istəyi ilə R. Quliyev özünə haqq qazandırmaq istəyir. Buna, sadəcə olaraq, bir söz demək olar: kor-kora kor deməyə bağrı çatlar...

Rəfiqə HÜSEYNOVA

Qaçırdığı avtomobillə hadisə törədən şəxs saxlanılıb

Bakı şəhər sakini Ramil Hüseynova məxsus “VAZ-2107” markalı avtomobilin dekabrın 3-nə keçən gecə Nərimanov rayonu ərazisindən qaçırılması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 2:00 radələrində paytaxtın Nizami rayonu ərazisində qabaq hissəsi əzilmiş vəziyyətdə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onu idarə edərək hadisəni törətməkdə şübhəli bilinən şəxs avtomobillə birgə 18-ci polis bölməsinə təhvil verilib.

Araşdırmalarla həmin şəxsin Biləsuvar rayon sakini Şahin Cavadov olması və onun dekabrın 3-nə keçən gecə “Mercedes” və “Niva” markalı 2 avtomobildən şüşəni sındıraraq oğurluğa cəhd göstərməsi də müəyyən edilib. Hazırda faktla bağlı araşdırma aparılır.



Çəkisi 6 kiloqramdan çox olan narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb

Çəkisi 6 kiloqramdan çox olan narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, DGK-nın Gömrük Hüquq-pozma ilə Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub. Bu məlumata əsasən, külli miqdarda narkotik vasitənin nəzarət qaydasında alınaraq dövrüyədən çıxarılması və cinayət əməllərində əlbir olan şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə gömrük əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Nəticədə, Azərbaycan Respublikasının vətəndaşı Zəka Zəkara oğlu Əliyev adları hələlik istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları tərəfindən İrandan Azərbaycana gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla gətirilən 6 kiloqram 20 qram çəkiddə həşiş qətranını Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində şərti alıcıya satmaq istəyərkən saxlanılıb.

Beləliklə, Zəka Zəkara oğlu Əliyev şübhəli şəxs qismində tutulub, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Azərbaycanda dəfn adətləri

Ailə məişətinin məsuliyyətli və ciddi məsələlərindən biri dəfn və yas ilə bağlı mərasimlər və adət-ənənələrdir. Ailə məişətinin digər adət və ənənələrindən fərqli olaraq, dəfn adətləri din ilə bağlı olduğuna görə, cüzi dəyişikliklərə uğramaqla zamanəməzədək qorunub saxlanılmışdır.

Qədim zamanlardan formalaşmış xalq inamına görə, insanın həyatı Allah tərəfindən əvvəlcədən müəyyən edilmiş yolla inkişaf edir. İnsan doğulur, böyüyür, ailə qurur və bir gün taleyin hökmü ilə həyatını dəyişir. Bütün bunlar, insan hələ ana bətnində olarkən, onun alnında həkk olunduğuna görə, "alın yazısı" adlandırılır. Xalq arasında əcəllə bağlanan ölüm də "alın yazısı" hesab edilirdi.

Azərbaycanda Son Paleolit dövründən başlayaraq, zəngin qəbir avadanlıqlarına malik müxtəlif dəfn adətləri olmuşdur. Arxeoloji qazıntılar zamanı Qobustandakı Firuz və Kəniyə düşərgələrində aşkar edilmiş iki dəfn abidəsi Azərbaycanın Mezolit Neolit dövrü əhalisinin kütləvi dəfn adətləri haqqında təsəvvür yadırır. Son Mezolit dövrünə aid Firuz düşərgəsindəki kütləvi dəfnlə əlaqədar olan abidə də on böyük və bir uşaq skeletinin qalıqları ilə yanaşı, bəzək əşyaları və müxtəlif alətlər də tapılmışdır. Kəniyə düşərgəsində aşkar edilmiş Neolit dövrünün sonuna aid qəbirdə də əmək alətləri ilə birlikdə iki kişi və bir qadın dəfn olunmuşdur.

Eneolit dövründə Azərbaycan da ölünü, bilavasitə yaşayış yeri ərazisində dəfn etmə adəti varmış. İlk Tunc dövründə isə ölümlər yaşayış yerlərində deyil, xüsusi ayrılmış yerlərdə basdırılırdı. Belə qəbiristanlıqlarda ayrı-ayrı nəsilərə və ailələrə məxsus kurqan tipli dəfn abidələri tikilmişdir. Belə kurqanlarda insan skeletləri ilə yanaşı, əmək alətləri, qızıl və bəzək əşyaları, içərisində azuqə qoyulmuş qab-qacaq da tapılmışdır.

Azərbaycanda İlk Tunc dövrünə aid bəzi kurqanların bir hissəsində ölümlər, sadəcə, dəfn olunduqları halda, digər hissəsində yandırılmışdır. Ölüyandırma (kremasiya) adəti o dövrdə Qafqazın başqa ölkələrində və İraqın şimal bölgələri çıxılmaqla Qədim Şərqi ölkələrində yayılmamışdı. Azərbaycan da isə Muğanda aşkar edilmiş Orta Tunc dövrünə aid Əliköməktəpə abidəsində də kremasiya müşahidə edilmişdir.

Azərbaycanda Orta Tunc dövrünə aid qəbir abidələrinin bir qrupu kromlexli (daşdan qurulmuş daire) kurqanlardır; Urmiya gölü sahilində, Göytəpə yaşayış yerində və Naxçıvan ərazisində isə daş qəbirilər aşkar edilmişdir. Son Tunc və Dəmir dövrü üçün kurqan, daş qutu və torpaq qəbirilər xarakterikdir.

Atropaten və Albaniya ərazilərində e.ə.III-I əsrlərdə torpaq qəbirilərlə yanaşı, küp qəbirilər də geniş yayılmışdır. İri küplərdə meyit bükülü vəziyyətdə dəfn edilirdi. Kişilər sol, qadınlar isə sağ böyrü

üstə dəfn edilmişlər. Küpün içərisində bəzək əşyaları, yanında isə gil qablar qoyulurdu. Küp qəbirilər üfüqi vəziyyətdə aşkar edilmişlər və heç bir məzarüstü abidələrə malik deyillər.

Görkəmli Azərbaycan etnoqrafı-alimi Qəzənfər Rəcəbli yazır: "Orta əsrlərdən başlayaraq, müsəlman xalqlarının əksəriyyətində dəfn qaydaları və mərasimləri - mərhumin yuyulması, qüsullanması, kəfənlənməsi, qəbrin quruluşu, ölü namazının qılınması, cənəzin məzara endirilməsi, təlqin və islam dininin qanunları ilə müəyyən edilmiş digər adətlər oxşardır, demək olar ki, eynidir və onlara əməl olunması vacib sayılır. Müstəhəb, yəni yerinə yetirilməsi mütləq vacib hesab edilən bu dəfn adətləri ilə bərabər, Azərbaycanda keçmişdə bir sıra yerli mənşəli dəfn adət və ənənələrinə də əməl edilirdi. Həmin adət və ənənələr müstəhəb olmasalar da, yeni məcburi hesab edilməsələr də, el arasında mütləq yerinə yetirilmiş və bu günədək qorunub saxlanmışlar.

Hər bir azərbaycanlı ailəsində ölüm yatağında olan xəstə ilə bağlı, onun yaşından asılı olmayaraq, müəyyən həzirlıq işləri görüldü. Ev-eşiyi, həyat-bacanı təmizləyib səliqə-sahmana salırdılar. Xəstə yaşlı olduqda, ona xüsusi qayğı göstərilir, vəsiyyət etməsinə ciddi diqqət yetirilirdi. Xəstə vəsiyyət etdikdə, bir tərəfdən, ailə üzvləri arasında münasibətlərdə aydınlıq yaranır, digər tərəfdən, xalq inamına görə vəsiyyət etdikdən sonra

cənəzə həyətdən çıxana qədər davam edirdi. Mərhumun cənəzi ortaya qoyular, ətrafında ən yaxın qohum qadınlar oturub əl-qol hərəkətilə "ağı" deyər, özlərini döyə-döyə ağlayar, saçlarını yolar və üzlerini cıradılar".

Rəhmətə gedənin ölümünü molla salat (əs-salat) oxumaqla qonşulara və bütün kəndə bildirərdi. Salat səsinə eşidən qonşular, qohumlar, kənd camaatı, şəhərlərdə isə məhəllənin kişiləri və qadınları ölü yerinə toplaşır, "Allah rəhmət eləsin!" - deyib, mərhumun ailə üzvlərinə başsağlığı verərək, dəfn üçün hazırlıq görülməsinə köməklik göstərirdilər. Belə ki, el adətinə görə, dəfn və yas mərasimi təkcə mərhumun ailəsinin deyil, bütün el-obanın qayğısı idi. Bu işdə hər kəs öz bacarığı və imkanını dairəsində köməklik göstərirdi. Dəfn və yasla bağlı bütün köməkliklər könüllü və təmənnaş olardı.

Mərhum axşam üstü, yaxud qaranlıq düşəndə keçinərdisə, onun dəfni sabaha saxlanardı. Sabaha saxlanmış ölünü tək qoymazdılar. Adətə görə, yaşlı adamlardan bir neçə nəfər ölünün yanında qalardı və bəzi bölgələrdə mərhum şişməsin deyər, sinəsi üstünə güzgü qoyardılar.

Dəfn günü, ilk növbədə, qəbir qazmaq üçün qəbiristanlığa adamlar göndərilərdi. Sonra isə molların göstərişi ilə ölünün yuyulması mərasimi başlayardı. Meyitin yuyulması üçün müəyyən üsul və qaydalar mövcud idi. Bu üsul və qaydaların toplusuna

Azərbaycanda İlk Tunc dövrünə aid bəzi kurqanların bir hissəsində ölümlər, sadəcə, dəfn olunduqları halda, digər hissəsində yandırılmışdır. Ölüyandırma (kremasiya) adəti o dövrdə Qafqazın başqa ölkələrində və İraqın şimal bölgələri çıxılmaqla Qədim Şərqi ölkələrində yayılmamışdı. Azərbaycanda isə Muğanda aşkar edilmiş Orta Tunc dövrünə aid Əliköməktəpə abidəsində də kremasiya müşahidə edilmişdir.

xəstə yüngülləşirdi. Xəstənin həyatının son çağlarının yaxınlaşdığını hiss etdikdə, islam dininin tələblərinə uyğun olaraq, xəstəni ayaq tərəfi qibləyə olmaqla arxası üstə uzadar və molla, yaxud "Quran" oxuya bilən bir nəfəri çağırırdılar. Xəstənin başı üstündə "Quran"ın "Yasin" surəsi oxunardı. "Yasin" ucadan oxunardı ki, can verən şəxs onu eşitsin. Xəstə keçindikdən sonra mərhumun gözlərinin qapaqlarını örtər, çənəsini çəkib bağlayar, əllərini yanına salar, ayaqlarını uzadıb cütleyər və üzündən örtərdilər.

Ölüm yatağında olan şəxsin son nəfəsi çıxan kimi başlanan ağlaşma el arasında "şivən" adlanırdı. Adətən, qadınlar ucadan, xüsusi avazla ağlaşar, kişilər isə səssiz və nadir halda səslə astadan ağlayardılar. "Şivən" mərhumun yaşından, onun ailədə və cəmiyyətdə mövqeyindən asılı olaraq, müxtəlif xarakterli olurdu və

"qüsl" deyilirdi. Qüsl kənd yerlərində mərhumun öz həyatının bir tərəfində dörd tərəfinə xalça, palaz, yaxud həsir tutulmuş "qüslxana" adlandırılan yerdə, şəhərlərdə isə, məscidlərin yanında bu məqsədlə xüsusi düzəldilmiş qüslxanalarda icra olunurdu. Hər bir kənddə və məscidin yanındakı qüslxanalarda ölü yumaqla məşğul olan xüsusi adamlar vardı. Onlara "mürdəşir" deyirdilər.

Q.Rəcəblinin fikrincə, qüsl zamanı qəbul edilmiş üsul və qaydalara ciddi riayət olunurdu. Cənəzə tabuta qoyularaq, qüslxanaya aparılırdı. Qüsl üç mərhələdə icra olunurdu. Birinci mərhələdə mərhumun boğazından yuxarı üz, alnı, sifəti, burnu və qulaqları sidr tozu qatılmış su ilə yuyulurdu. İkinci mərhələdə mərhumun bədən hissəsi kafur qatılmış su ilə yuyulurdu. Üçüncü mərhələdə meyit təmiz su ilə yuyulurdu. Bu zaman meyitin üstünə başdan-aya-



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Xələt adlanan hissə mərhumun boyundan 40-50 sm. uzun biçilirdi. Köynək və şalvar adlanan hissələr xələtin içərisində yerləşdirilirdi. Kəfənin hissələri hazır olduqdan sonra, mərhumun cənəzi pambıqlanıb şalvar və köynəklə örtülür və xələtin üstünə qoyulub bükülürdü. Kəfən baş və ayaq tərəfdən həmin parçadan kəsilmiş iplərlə bağlanırdı. Həmin iplərdən cənəzin belindən kəmərim kimi də bağlanırdı ki, cənəzə qəbirə qoyulan zaman onlardan tutmaq mümkün olsun.

Yuyulub kəfənləmə başa çatdırıldıqdan sonra, mərhumun cənəzi tabuta qoyulurdu, tabut isə məfənin üstünə yerləşdirilərək, qüslxanadan hüsr yerinə gətirilirdi. Ailə üzvləri, qohumlar və qonşular mərhumu halallıq verib onunla vidalaşdıqdan sonra məfə həyətdən götürülüb, dəfn üçün qəbiristanlığa aparılırdı. Məfə qəbiristanlığa aparılarkən, adətə görə, üç dəfə qaldırılıb yerə qoyular və sonra mərhumun ayaq tərəfi irəli olmaqla, ən yaxın adamlarının çiyində qəbiristanlığa yola salınardı. Qəbiristanlığa yalnız kişilər gərdi. Yol boyu bütün kişilər növbə ilə məfənin altına girib, onu qəbiristanlığa çatdırırdılar. Hətta dəfn qafiliyə ilə təsadüfən üz-üzə gələn müsafirlər ayaq saxlayaraq, məfənin altına girər və onu bir qədər apardıqdan sonra "Allah rəhmət eləsin!" - deyib, yollarına davam edərdilər.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Saçların tez uzanması üçün 10 effektiv üsul...

Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib çatır. Müasir zamanın tələbləri qeyri- normal qidalanma, ciddi iş qrafiki və digər məqamlara görə saçlarımız demək olar gündəlik olaraq mənfi təsirə məruz qalır. Solğun rəngli, parıltısız, kövrək və uzun zaman uzanmayan saçlar çoxları üçün problemə çevrilir. Bu məqalədə sizə saçların tez uzadılması üçün nələr etmək lazım olduğunu təqdim edirik:

Beləliklə, 1 -ci üsul.

Nikotin turşusu (B3 vitamini, PP vitamini, nikosinamid) bir çox saç baxım vasitələrinin tərkibində vardır. Bu maddə, uzanmanın güclənməsi və saçların möhkəmlənməsinə cavabdehdir. Adının siqaretlə heç bir əlaqəsi yoxdur. Onun sayəsində saçlar nəmlənir, saç kökləri möhkəmlənir, qan dövrəni yaxşılaşır və nəticədə saçların uzanması güclənir. Bu maddə ilə aparılan kursu sona qədər keçən insanlar, 1 ayda saçların 4 sm artmasını deyirlər. Nikotin turşusu apteklərdə satılır.

İstifadəsi: 30 gün ərzində nikotin turşulu ampulları (gündə 1 ədəd) saçların dibinə sürtmək lazımdır. Sonradan 3-6 ay ara vermək məsləhətdir.

2 - ci üsul.

Bu siyahıda xardal maskası da ön sıralardadır. Xardal dərinin isidərək, “yandırır” hiss yaradır və saç soğanağına qan axınını təmin edir.

İstifadəsi: xardal tozu su ilə qarışdırılıb, saç diqbərinə sürülüb, düş papağı ilə bağlanıb, saçda 15 dəqiqədən 40 dəqiqəyə qədər saxlanıla bilər. Bu maskaya həmçinin yumurta sarısı və yağ əlavə etmək olar. Bu maskanı həftədə 1-2 dəfə olmaqla, bir ay ərzində etmək lazımdır. Sonradan 6 ay ara vermək məsləhət görülür.

3 - cü üsul.

Zeytun və gənəğərçək yağı(kastorka) saçların möhkəmlənməsi və onların uzadılması üçün xeyirli olan xüsusiyyətləri ilə hamıya tanışdır. Bu yağları saçların dibində uclarına qədər sürtmək, isti bir dəsmal ilə bağlamaq və 30 dəqiqə saxlamaq lazımdır. Bir ay ərzində saçlarınız hər yuduqda bu maskanı istifadə etsəniz, nəticəni görə bilərsiniz.

4 - cü üsul.

Uzun saçları istəyirsinizsə, o zaman rasionunuza bu vitaminləri əlavə edin:

- B qrup vitaminləri(B3, B5, B6) saçların sağlamlığı üçün əvəzolunmazdır.
- Biotin - onun azlığı saç tökülməsinə səbəb olur.
- İnozit maddəsi saçların inkişafı üçün mütləqdir. Buğda, qoz, portağal və yemişin tərkibində vardır.
- C vitamini baş dərisinin qan dövrəni yaxşılaşdırır və saç folikülünə kömək edir.
- E vitamini baş dərisinin oksigenlə zənginləşməsinə, qan dövrənin güclənməsinə səbəb olur.
- Sink, saçların uzanmasına səbəb olur və immun qorumanı təmin edir.

5 - ci üsul.

Baş dərisinə də detoks lazımdır. Trixoloqların fikirlərinə əsasən, baş dərisində toksinlərin yığılması və oksigen çatışmazlığı nəticəsində, dəri atonik və cansız olur. Bu səbəbdən, soğanaqların kövrəkliyi artır və onlar sağlam saç istehsal edə bilmirlər. Toksinləri çıxaran, folikulları qoruyan və stimullaşdıran məhsulları istifadə etməyiniz məsləhət görülür. Bir çox mərkəzlərdə “baş dərisini detoks” xidməti təklif olunur. Ev şəraitində isə bunu yalnız detoks- şampununu istifadə etməklə edə bilərsiniz.

6 - cı üsul.

Saçların uzanması üçün enerji tələb olunur. Saç folikulları isə bu enerjini orqanizmdən aldığına görə, uzun və sağlam saçlara sahib olmaq istəyənlər balanslaşdırılmış qida rasionuna fikir verməlidirlər. Bu qida rasionunun əsasını isə zülal təşkil edir. Bu o deməkdir ki, gündəlik qida rasionunuza: ət, balıq, yumurta, yoqurt, süd və qoz daxil olunmalıdır.

7 - ci üsul.

Mütləq olaraq, şampun, balzam, maska və saç qulluğu üçün istifadə olunan vasitələri baş dərinizin tipinə uyğun seçin. Əks halda olmayan yerdə yeni bir problem yaratmış olarsınız.

8 - ci üsul.

Saçları yuduqda, baş dərisini bir neçə dəqiqə masaj etmək məsləhət görülür. Bu, saç folikullarını oksigenlə təmin edir. Saçların fensiz quruması daha yaxşı olar. Bunu heç deyilsə yay aylarında etmək lazımdır.

9 - cu üsul.

Saçların ən aşkar uzdlıma üsulu, onları 7-8 ay ərzində kəsməməkdir. Lakin, o qədər də rahat üsul deyil. Belə ki bu müddət saçlara olan baxım 2 dəfə artq olmalıdır. Bu aylar ərzində mütləq olaraq, maskalar, yuyulduqdan sonra sürülən qoruyucu və qidalandırıcı sprey və kremlərdən istifadə etmək lazımdır. Bu üsulla siz, həm saçların uzanmasını aşkar görəceksini, həmçinin maskalar və digər vasitələrlə saçlarınıza qulluq etməklə onlara sağlam və gözəl görkəm verəcəksiniz.

10 - cu üsul.

Beləliklə son üsul da həmçinin baş dərisi ilə əlaqəlidir. Artıq məlum olduğu kimi baş dərisi üçün yaxşı qan dövrəni lazım olduğundan, baş dərisi isə öz növbəsində folikullara bir başa təsir etdiyindən, daxilə qəbul etdiyiniz məhsullardan əlavə xarici təsiri olan vasitələrə də əl atmaq olar. Belə ki, kosmetik vasitələrdən sayılan ampullalara diqqət yetirin. Bunlardan nanə və ya çay ağacı cövhəri çox məsləhət görülür. Bundan əlavə saç inkişafını stimullaşdıran şampunlar, baş dərisinin pilingi üçün istifadə olunan skrblar da öz nəticəsini göstərmiş olacaqlar.

SƏS

Son səhifə

5 dekabr

2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinə əlverişli qiymətlərlə bilet satışı davam edir

2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinə əlverişli qiymətlərlə bilet satışı davam edir. AZƏRTAC xəbər verir ki, dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 faiz endirimli qiymətlərlə əldə edə bilərlər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25 faizlik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildir.

İlkin endirim kampaniyası yalnız tribunaya olan və aprelin 26-29-da keçiriləcək yarışlara dördgünlük biletlər üçün keçərlidir. Hər bir tribunada bu kampaniya üçün məhdud sayda yer ayrılıb. Azyaşlılar üçün alınan dördgünlük biletlər də bu kampaniyaya daxildir. Azyaşlılar kateqoriyası yarış həftəsonu zamanı 2-16 yaşlarında olan yeniyetmələri əhatə edir. Azyaşlılar üçün biletlər ayrılıqda satılmır, yalnız böyükər üçün biletlərlə birlikdə satılır. Böyükər kateqoriyasına yarış həftəsonu ərəfəsində yaşı 16-dan çox olanlar aiddir. Bu kateqoriyaya aid hər bir şəxs özündən başqa ən çox iki azyaşlı bileti ala bilər. Azyaşlılarla yanaşı, 25 faizlik endirimdən yararlanan yerli sakinlər də yarış həftəsonu ərzində idman məkanlarına daxil olarkən şəxsiyyəti təsdiq edən sənədi göstərməlidirlər. İlkin endirim kampaniyası müddətində yerli sakinlər dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 160-600 manat arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 manat təşkil edir. Bu kampaniya ərəfəsində dördgünlük biletlərə əlavə olaraq, ayaqüstü zonalara birgünlük bilet almaq mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60, şənbə günü üçün 100, bazar günü üçün isə 150 manatdır. Gələn il yanvarın 1-dən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlər üzərindən aparılacaq. Yerli sakinlər üçün nəzərdə tutulmuş 25 faizlik endirim qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq. Gələn il Formula-1 Azərbaycan Qran-Prisi aprelin 27-29-da keçiriləcək.



“Roma” - “Qarabağ” matcını alman hakimlər idarə edəcək

Çempionlar Liqasında qrup mərhələsinin son turunda keçiriləcək “Roma” - “Qarabağ” oyununun hakimləri açıqlanıb. UEFA-nın saytında yer alan xəbərə görə, qitənin ali futbol qurumu bu matcı Almaniyaadan olan ədalət təmsilçilərinə tapşırıb. Görüşün baş hakimi Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastyan Dankert və Harm Osmers olacaq. Dördüncü hakim funksiyasını Kristian Qittelmann yerinə yetirəcək. Dekabrın 5-də keçiriləcək “Roma” - “Qarabağ” oyunu saat 23:45-də başlayacaq.

“Mançester Siti” klubu İngiltərə rekordunu yeniləyib

“Mançester Siti” komandası futbol üzrə İngiltərə Premyer Liqasının XV turunda “Vest Hem”ə 2:1 hesabı ilə qalib gəlib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu, baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti”nin cari mövsümdə 14-cü və ardıcıl 13-cü qələbəsidir. Beləliklə, “Mançester Siti” ardıcıl 13 qələbə ilə İngiltərə rekordunu yeniləyib. Əgər növbəti turda “Mançester Siti” klubu “Mançester Yunayted”ə qalib gəlsə, yeni rekorda imza atacaq.

Qeyd edək ki, İngiltərə klublarından “Preston”, “Sanderland” (hər ikisi 1891-1892-ci il mövsümündə), “Arsenal” (2001-2002-ci il) və “Çelsi” (2016-2017-ci il) daha öncə ardıcıl 13 oyunda qələbə qazanıblar.



“Bavariya”nın sabiq baş məşqçisi Karlo Ançelotti İtaliya millisini çalışdırmaqdan imtina edib. Qol.az-ın xəbərinə görə, 58 yaşlı mütəxəssis İtaliya Futbol Federasiyasının təklifini qəbul etməyib. Bu barədə Ançelotti özü İtaliya mibtuatına açıqlama verib: “Federasiyadan mənimlə əlaqə saxladılar, söhbət etdik. Bildirdim ki, belə bir təklif almaq mənim üçün şəərəfdir. Bu qədər insanın səni İtaliya yığmasında görmək istəməsi qürur verir. Ancaq yığma ilə klubu çalışdırmaq ayrı-ayrı işdir. Mən hər gün işləməyi seven insanam”. Xatırladaq ki, K.Ançelotti bu ilin sentyabrında istefaya göndərilib.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.
“Azərbaycan” nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**